

1.İxtiraya patent almaq üçün tərtib edilmiş sənədlər toplusu necə adlanır?

- a)) iddia sənədi
- b) referat
- c) ərizə
- d) bilgilər məcmusu
- e) lisenziya müqaviləsi

2.Faydalı modelə patent almaq üçün tərtib edilmiş sənədlər toplusu necə adlanır?

- a)) iddia sənədi
- b) referat
- c) ərizə
- d) bilgilər məcmusu
- e) lisenziya müqaviləsi

3.Sənaye nümunəsinə patent almaq üçün tərtib edilmiş sənədlər toplusu necə adlanır?

- a)) iddia sənədi
- b) referat
- c) ərizə
- d) bilgilər məcmusu
- e) lisenziya müqaviləsi

4.Aşağıdakılardan hansı Azərbaycan Respublikasında patent müvəkkilinə qoyulan tələbdir?

- a)) Azərbaycan dilini bilmək
- b) Azərbaycan Respublikasının ərazisində ən azı 2 il yaşamaq
- c) həyata keçirdiyi fəaliyyətlə bağlı ixtiranın müəllifi olmaq
- d) həyata keçirdiyi fəaliyyətlə bağlı faydalı modelin şərikli müəllifi olmaq
- e) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurasının üzvü olmaq

5.Aşağıdakılardan hansı Azərbaycan Respublikasında patent müvəkkilinə qoyulan tələbdir?

- a)) ali təhsilli olmaq
- b) Azərbaycan Respublikasının ərazisində ən azı 2 il yaşamaq

- c) həyata keçirdiyi fəaliyyətlə bağlı ixtiranın müəllifi olmaq
- d) həyata keçirdiyi fəaliyyətlə bağlı faydalı modelin şərikli müəllifi olmaq
- e) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurasının üzvü olmaq

6.Elmi məsələnin həlli aşağıdakılardan hansıdır?

- a)) kəşf
- b) ixtira
- c) faydalı model
- d) sənaye nümunəsi
- e) düzgün cavab yoxdur

7.Elmi yeni qanunauyğunluqlarla zənginləşdirən hansıdır?

- a)) kəşf
- b) ixtira
- c) faydalı model
- d) sənaye nümunəsi
- e) düzgün cavab yoxdur

8.Elmi yeni xassələrlə zənginləşdirən hansıdır?

- a)) kəşf
- b) ixtira
- c) faydalı model
- d) sənaye nümunəsi
- e) düzgün cavab yoxdur

9.Elmi yeni hadisələrlə zənginləşdirən hansıdır?

- a)) kəşf
- b) ixtira
- c) faydalı model
- d) sənaye nümunəsi
- e) düzgün cavab yoxdur

10.Aşağıdakılardan hansı elmi biliklərə aiddir?

- a)) kəşf
- b) ixtira
- c) faydalı model
- d) sənaye nümunəsi
- e) düzgün cavab yoxdur

11. Mühafizə olunma qabiliyyətli ixtiradan necə yenilik tələb olunur?
- a)) obyektiv
 - b) subyektiv
 - c) konstruktiv
 - d) bədii-tərtibatına görə
 - e) müvafiq elm sahəsi üçün
12. İxtira ilə bağlı aşağıdakılardan hansına aidiyyəti olanlar qeyri-müəyyən dairədə şəxslər hesab olunur?
- a) iddia sənədinin tərtib edilməsinə
 - b) ixtiranın sınağına
 - c) iddia sənədinin ekspertizasına
 - d) ixtira obyektinə aid sənədlərin təsdiqlənməsinə
 - e)) düzgün cavab yoxdur
13. Aşağıdakılardan hansı qeyri-müəyyən dairədə şəxslərə aid edilir?
- a) ixtiranın yaradılmasına aidiyyəti olanlar
 - b) ixtiranın sınağına aidiyyəti olanlar
 - c) ixtiraya iddia sənədinin tərtib edilməsinə aidiyyəti olanlar
 - d) ixtiraya iddia sənədinin rəsmiləşdirilməsinə aidiyyəti olanlar
 - e)) xidməti mövqeyindən asılı olmayaraq ixtiranın mahiyyəti məlum olanlar
14. Aşağıdakılardan hansı qeyri-müəyyən dairədə şəxslərə aid edilir?
- a) ixtiranın yaradılmasına aidiyyəti olanlar
 - b) ixtiranın sınağına aidiyyəti olanlar
 - c) ixtiraya iddia sənədinin tərtib edilməsinə aidiyyəti olanlar
 - d) ixtiraya iddia sənədinin ekspertizasına aidiyyəti olanlar
 - e)) xidməti mövqeyindən asılı olmayaraq ixtiranın mahiyyəti məlum olanlar
15. Aşağıdakılardan hansı qeyri-müəyyən dairədə şəxslərə aid edilir?
- a)) tutduğu vəzifəsinə görə ixtira obyektinin işlənməsiylə əlaqəsi olmayanlar
 - b) ixtiranın sınağına aidiyyəti olanlar
 - c) ixtiraya iddia sənədinin tərtib edilməsinə aidiyyəti olanlar
 - d) ixtiraya iddia sənədinin ekspertizasına aidiyyəti olanlar
 - e) ixtira obyektinə aid sənədlərin təsdiqlənməsinə aidiyyəti olanlar
16. Aşağıdakılardan hansı qeyri-müəyyən dairədə şəxslərə aid edilir?

- a)) tutduğu vəzifəsinə görə ixtira obyektinin sənədlərinin təsdiqiylə əlaqəsi olmayanlar
- b) ixtiranın sınağına aidiyyəti olanlar
- c) ixtiraya iddia sənədinin tərtib edilməsinə aidiyyəti olanlar
- d) ixtiraya iddia sənədinin ekspertizasına aidiyyəti olanlar
- e) düzgün cavab yoxdur

17. Aşağıdakılardan hansı qeyri-müəyyən dairədə şəxslərə aid edilir?

- a)) tutduğu vəzifəsinə görə ixtira obyektinin sınağı ilə əlaqəsi olmayanlar
- b) ixtiraya iddia sənədinin tərtib edilməsinə aidiyyəti olanlar
- c) ixtiraya iddia sənədinin ekspertizasına aidiyyəti olanlar
- d) ixtira obyektinə aid sənədlərin təsdiqlənməsinə aidiyyəti olanlar
- e) düzgün cavab yoxdur

18. Aşağıdakılardan hansı ixtira ola bilər?

- a)) plastik materialın fasiləsiz tökülməsi üçün yeni texnologiya
- b) döşəmə üçün dekorativ şəkili taxta lövhələr
- c) avtomobildə sükan çənbərinin millərinin sayında edilən dəyişiklik
- d) cihazın metal korpusunun plastmasla əvəz edilməsi
- e) düzgün cavab yoxdur

19. Aşağıdakılardan hansı ixtira ola bilər?

- a)) plastik materialın fasiləsiz tökülməsi üçün yeni texnologiya
- b) tikiş maşınının sənaye modeli
- c) soyuducunun sənaye modeli
- d) cihazın metal korpusunun plastmasla əvəz edilməsi
- e) düzgün cavab yoxdur

20. Aşağıdakılardan hansı ixtiraçılıqda «adi layihələndirmə» adlandırılır?

- a)) adi texniki fəaliyyət
- b) sadə konstruksiyalı texniki həll
- c) avtomatlaşdırma olmadan texniki həll
- d) hələ ixtira kimi tanınmayan qurğunun layihələndirilməsi
- e) hələ ixtira kimi tanınmayan üsulun layihələndirilməsi

21. Aşağıdakılardan hansı texniki həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlillər sisteminə aiddir?

- a)) həll texnikanın inkişafına təkan verir
- b) effektin gözlənilən olması

- c) həll elmin mövcud inkişaf istiqamətinin davamıdır
- d) həmin effektin əldə edilməsinin mümkünlüyünün çoxsaylı mütəxəssislər tərəfindən artıq təsdiq edilməsi
- e) ixtiranın edilməsinə şərait yenidən yetişməsinə baxmayaraq, istehsalat təcrübəsində həll naməlum olaraq qalır

22. Aşağıdakılardan hansı texniki həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlillər sisteminə aiddir?

- a)) effektin gözlənilməzliyi
- b) həll texnikasının tədricən təkmilləşdirilməsi mərhələlərindən biridir
- c) həll elmin mövcud inkişaf istiqamətinin davamıdır
- d) həmin effektin əldə edilməsinin mümkünlüyünün çoxsaylı mütəxəssislər tərəfindən artıq təsdiq edilməsi
- e) düzgün cavab yoxdur

23. İxtiraya tələbatın çoxdan yetişməsi, lakin onun naməlum olaraq qalması həllin «mühüm fərqlər» kriterinə uyğunluğunu təsdiq edən dəlillərdən biridir. O, aşağıdakılardan hansı ilə sübut olunur?

- a) obyektin keyfiyyətinin köklü şəkildə yaxşılaşması
- b) məntiqi mülahizələrlə effektin proqnozlaşdırılmasının qeyri-mümkünlüyü
- c) ədəbiyyatlarda inkişaf istiqamətləri haqqında məlumatların olmaması
- d)) belə həllə tələbat haqqında məlumatlar, ədəbiyyatlarda və təcrübədə həllin olmaması
- e) düzgün cavab yoxdur

24. Həldən diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün ümumi effektin alınması nə ilə sübut olunmur?

- a) ayrı-ayrı əlamətlərdən effektin cəmi ilə əlamətlərin məcmusundan alınan effektin müqayisə edilməsi
- b) əlamətlərin məcmusundan alınan effekt ilə ayrı-ayrı əlamətlərdən alınan effektlərin cəmi arasında fərqin müsbət olması
- c)) əlamətlər məcmusunun ancaq yeni əlamətlərdən ibarət olması
- d) əlamətlər məcmusunda ayrı-ayrı əlamətlərdə olmayan, keyfiyyətə yeni effektin olması
- e) düzgün cavab yoxdur

25. Həldən diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün ümumi effektin alınması nə ilə sübut olunmur?

- a) ayrı-ayrı əlamətlərdən effektin cəmi ilə əlamətlərin məcmusundan alınan effektin müqayisə edilməsi
- b) əlamətlərin məcmusundan alınan effekt ilə ayrı-ayrı əlamətlərdən alınan effektlərin cəmi arasında fərqin müsbət olması
- c))əlamətlər məcmusunun bir hissəsinin yeni, bir hissəsinin məlum əlamətlərdən ibarət olması
- d) əlamətlər məcmusunda ayrı-ayrı əlamətlərdə olmayan, keyfiyyətə yeni effektin olması
- e) düzgün cavab yoxdur

26.Həldən diskret əlamətlərin ayrı-ayrılıqda effektlərindən üstün ümumi effektin alınması nə ilə sübut olunmur?

- a) ayrı-ayrı əlamətlərdən effektin cəmi ilə əlamətlərin məcmusundan alınan effektin müqayisə edilməsi
- b) əlamətlərin məcmusundan alınan effekt ilə ayrı-ayrı əlamətlərdən alınan effektlərin cəmi arasında fərqin müsbət olması
- c)) məlum əlamətlərin təklif edilən kombinasiyada indiyədək verilməməsi
- d) əlamətlər məcmusunda ayrı-ayrı əlamətlərdə olmayan, keyfiyyətə yeni effektin olması
- e) düzgün cavab yoxdur

27.Dünya üzrə əvvəllər prototipi olmayan ixtira necə adlanır?

- a) əsas
- b)) pioner
- c) kombinəedilmiş
- d) xidməti
- e) perspektiv

28.Aşağıdakılardan hansı xidməti ixtiradır?

- a) hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira
- b) ixtiranın bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin təkmilləşdirilməsi olan, onsuz istifadə edilə bilməyən ixtira
- c) kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira
- d)) müəssisələrdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtira
- e) dünya üzrə əvvəllər prototipi olmayan ixtira

29.Aşağıdakılardan hansı ixtiranın növüdür?

- a) qurğu kimi ixtira
- b) üsul kimi ixtira
- c) maddə kimi ixtira
- d) mikroorqanizm ştammi kimi ixtira
- e)) böyük ixtira

30. Aşağıdakılardan hansı ixtiranın növüdür?

- a) qurğu kimi ixtira
- b) üsul kimi ixtira
- c) maddə kimi ixtira
- d) mikroorqanizm ştammi kimi ixtira
- e)) əlavə ixtira

31. Aşağıdakılardan hansı ixtiranın növü deyildir?

- a) böyük ixtira
- b) əlavə ixtira
- c) kombinəedilmiş ixtira
- d) xidməti ixtira
- e)) maddə kimi ixtira

32. Ixtiranın xidməti olması üçün hansı şərt ödənməlidir?

- a)) həllin zəruriliyi təşkilatın planlaşdırılan fəaliyyətindən irəli gəlməlidir
- b) ixtira xidmət sahələrində tətbiq üçün nəzərdə tutulmalıdır
- c) xidmət üçün standartların tələblərindən kənara çıxmamalıdır
- d) müəssisədə xidmət göstərən şəxs və ya şəxslər tərəfindən edilməlidir
- e) düzgün cavab yoxdur

33. Ixtiranın xidməti olması üçün hansı şərt ödənməlidir?

- a)) təşkilatın planlaşdırılan fəaliyyəti ilə ən azı bağlı olmalıdır
- b) ixtira xidmət sahələrində tətbiq üçün nəzərdə tutulmalıdır
- c) xidmət üçün standartların tələblərindən kənara çıxmamalıdır
- d) müəssisədə xidmət göstərən şəxs və ya şəxslər tərəfindən edilməlidir
- e) düzgün cavab yoxdur

34. Aşağıdakılardan hansı əlavə ixtiradır?

- a) hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira
- b)) ixtiranın bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin təkmilləşdirilməsi olan, onsuz istifadə edilə bilməyən ixtira

- c) kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira
- d) müəssisələrdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtira
- e) dünya üzrə əvvəllər prototipi olmayan ixtira

35. Aşağıdakılardan hansı kombinə edilmiş ixtiradır?

- a) hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira
- b) ixtiranın bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin təkmilləşdirilməsi olan, onsuz istifadə edilə bilməyən ixtira
- c)) kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira
- d) müəssisələrdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtira
- e) dünya üzrə əvvəllər prototipi olmayan ixtira

36. Aşağıdakılardan hansı böyük ixtiradır?

- a) hər hansı digər ixtiralar ilə hüquqi bağlı olmayan və özü-özlüyündə müstəqil tətbiq edilə bilən ixtira
- b)) uzun müddətli tələbatın doğurduğu, lakin heç kimin həll edə bilmədiyini ixtira
- c) kompleks şəkildə keyfiyyətə yeni effekt verən, məlum konstruksiyaların, üsulların yaxud maddələrin birləşməsi olan ixtira
- d) müəssisələrdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə bağlı edilən ixtira
- e) dünya üzrə əvvəllər prototipi olmayan ixtira

37. Aşağıdakılardan hansı ixtiranın növüdür?

- a) qurğu kimi ixtira
- b) üsul kimi ixtira
- c) maddə kimi ixtira
- d) mikroorqanizm ştammi kimi ixtira
- e)) pioner ixtira

38. Aşağıdakılardan hansı ixtiranın növüdür?

- a) qurğu kimi ixtira
- b) üsul kimi ixtira
- c) maddə kimi ixtira
- d) mikroorqanizm ştammi kimi ixtira
- e)) perspektiv ixtira

39. Aşağıdakılardan hansı ixtiranın növüdür?

- a) qurğu kimi ixtira
- b) üsul kimi ixtira
- c) maddə kimi ixtira
- d) mikroorqanizm ştammi kimi ixtira
- e)) xidməti ixtira

40. Aşağıdakılardan hansı ixtiranın növü deyildir?

- a) böyük ixtira
- b) əlavə ixtira
- c) kombinəedilmiş ixtira
- d) xidməti ixtira
- e)) qurğu kimi ixtira

41. Ixtira kimi müşahidə borusu ixtiranın hansı növünə aiddir?

- a) əsas
- b) əlavə
- c) perspektiv
- d) böyük
- e)) kombinəedilmiş

42. Hansı halda ixtira sənayedə tətbiq oluna bilən sayılır?

- a)) ixtiranın obyektı sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə
- b) ixtiranın obyektı sənaye üsulu ilə kütləvi istehsal edilə bilərsə
- c) ixtiranın obyektı sənayenin müvafiq sahəsinin inkişaf etdirilməsi üzrə işlərin tərkib hissəsinə uyğun olarsa
- d) ixtira üçün iddia sənədində onun sənaye istehsal metodları göstərilmiş olarsa
- e) ixtiranın obyektinin sənayedə istifadəsi daxili bazarda digər analogi obyektlərin rəqabət qabiliyyətini aşağı salarsa

43. Ixtira nə zaman yeni sayılır?

- a)) mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa
- b) sənayenin mövcud imkanları əsasında ilk dəfə istehsal olunursa
- c) daxili istehlak bazarına ilk dəfə daxil edildirsə
- d) ixtira edilənə qədər müəllifə və onun həmkarlarına naməlum olarsa
- e) sənayenin mövcud halında ilk dəfə istifadə olunursa

44. Patentşünaslıqda mövcud bilgilər məcmusuna ixtira barəsində iddia sənədinin verildiyi günə kimi aşağıdakılardan hansına müəssər olan məlumatlar aid edilir?

- a)) dünyada hamıya
- b) ölkədə hamıya
- c) patent müvəkkilinə
- d) müəllifin çalışdığı təşkilatda hamıya
- e) müəllifə

45. Ixtira hansı halda ixtira səviyyəsinə malik hesab edilir

- a)) həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən açıq-aşkar irəli gəlmirsə
- b) yenidirsə
- c) sənayedə tətbiq edilə biləndirsə
- d) yeni və sənayedə tətbiq edilə biləndirsə
- e) mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa

46. Ixtira hansı halda ixtira səviyyəsinə malik hesab edilir?

- a)) həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən açıq-aşkar irəli gəlmirsə
- b) yenidirsə
- c) ixtiranın obyektı sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə
- d) yeni və sənayedə tətbiq edilə biləndirsə
- e) mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa

47. Aşağıdakılardan hansı ixtiraya iddia sənədinə qoşulan sənədlərin siyahısına aiddir?

- a)) iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
- b) ixtiranın düsturu
- c) ixtiranın təsviri
- d) referat
- e) ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar

48. Aşağıdakılardan hansı ixtiraya iddia sənədinə qoşulan sənədlərin siyahısına aiddir?

- a)) zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
- b) patent verilməsi barədə ərizə
- c) ixtiranın təsviri
- d) referat

- e) ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar

49. Ixtiraya patent verilməsi haqqında ərizə hansı dildə (dillərdə) təqdim edilməlidir?

- a)) Azərbaycan
- b) Azərbaycan və rus
- c) Azərbaycan və ingilis
- d) istənilən dildə
- e) Azərbaycan, rus və ingilis

50. Ixtiranın düsturu hansı dildə (dillərdə) təqdim edilməlidir?

- a) Azərbaycan, alman və ingilis
- b) Azərbaycan və ingilis
- c)) Azərbaycan, rus və ingilis
- d) Azərbaycan
- e) Azərbaycan və rus

51. Ixtiraya patent verilməsi barədə iddia sənədinin tərkibinə daxil olan ərizə neçə nüsxədə təqdim edilməlidir?

- a) 1
- b) 2
- c)) 3
- d) 4
- e) Azərbaycan və ingilis dillərində, hərəsi 2 nüsxə olmaqla

52. Ixtiranın referatı hansı dildə (dillərdə) təqdim edilməlidir?

- a) azərbaycan, alman və ingilis dillərində
- b) azərbaycan və ingilis dillərində
- c)) azərbaycan, rus və ingilis dillərində
- d) azərbaycan dilində
- e) azərbaycan və rus dillərində

53. Ixtira obyektı maddə olduqda ixtiranın təsvirinin hansı bölməsində strukturu müəyyən edilmiş yeni fərdi birləşmənin istifadə edilməsi imkanının isbatı verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı

e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

54. Hüquqi mühafizə obyektini kimi qurğunun təsvirində onun həyata keçirilməsi imkanını təsdiq edən məlumatlara aid bölmədə aşağıdakılardan hansı verilir?

- a)) statik vəziyyətdəki konstruksiyasını açıqlayan təsvir
- b) qurğunun qrafiki təsvirlərlə izahı
- c) məqsədə çatmaq üçün yerinə yetirilməli əməliyyatların sadalanması
- d) məqsədə çatmağa xidmət edən əvvəllər məlum olan vasitələr
- e) yeni təyinat üzrə istifadədən alınacaq faydalı effekt

55. Ixtirada olan əsas fərqlər və mühüm əlamətlərlə ixtiranın təmin edəcəyi faydalı effekt arasındakı əlaqə ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgiler məcmusu)
- c)) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

56. Ixtiranın analoqları haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b)) texnikanın səviyyəsi (mövcud bilgiler məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

57. Ixtiranın təsvirində ixtiranın mahiyyəti bölməsini tərtib etmək üçün aşağıdakılardan hansı istifadə edilir?

- a) ərizə
- b)) ixtiranın düsturu
- c) referat
- d) rüsumun ödənildiyini təsdiqləyən sənəd
- e) ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar

58. Mikroorqanizm konsorsiumları, bitki və heyvan hüceyrələrinin kulturalarına aid ixtiralar üçün seleksiyanın aparılmasında istifadə olunmuş əlamətlər ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi

- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

59. Mikroorqanizm konsorsiumları, bitki və heyvan hüceyrələrinin kulturalarına aid ixtiralar üçün uzunmüddətli becərilmədə konsorsiumun stabilliyi haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

60. Mikroorqanizm konsorsiumları, bitki və heyvan hüceyrələrinin kulturalarına aid ixtiralar üçün kənar mikroorqanizmlərlə yoluxmaya davamlılıq haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

61. Mikroorqanizm ştammına aid ixtira üçün ştammın nomenklatur məlumatları və mənşəyi haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

62. Mikroorqanizm ştammına aid ixtira üçün qidalandırıcı mühitin kəmiyyət və keyfiyyət tərkibi haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

63. Mikroorqanizm şammına aid ixtira üçün becərilmə şəraiti haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

64. Mikroorqanizm şammına aid ixtira üçün fermentasiya vaxtı haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

65. Mikroorqanizm şammına aid ixtira üçün biosintez xarakteristikası, faydalı (məqsədli) məhsullar, məhsulun çıxışı haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

66. Mikroorqanizm şammına aid ixtira üçün şammın aktivlik (məhsuldarlıq) səviyyəsi və onun təyin edilməsi (testləşdirilməsi) üsulları haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)
- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

67. Mikroorqanizm şammına aid ixtira üçün məqsədli məhsulların ayrılması və təmizlənməsi üsulu haqqında məlumatlar ixtiranın təsvirinin hansı bölməsində verilir?

- a) ixtiranın aid olduğu texnika sahəsi
- b) texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu)

- c) ixtiranın mahiyyəti
- d) çertyoj fiqurları əlavə edildiyi halda onların siyahısı
- e)) ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar

68. Aşağıdakılardan hansı ixtiranın düsturuna qoyulan tələb deyildir?

- a) lakonik olmalıdır
- b) əhatəli olmalıdır
- c) tam olmalıdır
- d) aydın olmalıdır
- e)) diaqramlar şəklində olmalıdır

69. Aşağıdakılardan hansı ixtiranın düsturuna qoyulan tələbdir?

- a)) lakonik olmalıdır
- b) cədvəl şəklində olmalıdır
- c) diaqramlar şəklində olmalıdır
- d) ərizə şəklində olmalıdır
- e) xətti olmalıdır

70. Aşağıdakılardan hansı ixtiranın düsturuna qoyulan tələbdir?

- a)) aydın olmalıdır
- b) cədvəl şəklində olmalıdır
- c) diaqramlar şəklində olmalıdır
- d) ərizə şəklində olmalıdır
- e) xətti olmalıdır

71. Ümumi qaydalara görə ixtiranın düsturu neçə hissədən ibarət olur?

- a) iki
- b)) üç
- c) dörd
- d) beş
- e) altı

72. Ixtiranın üç hissədən ibarət strukturlu düsturu necə adlanır?

- a)) birbəndli
- b) ikibəndli
- c) kompleks bəndli
- d) çoxbəndli
- e) üçbəndli

73. Əlavə ixtira üçün iddia sənədində düstura hansı daxildir?

- a)) əlavə ixtiranın əsas ixtiranın düsturuna uyğun gələn adı
- b) məqsədə xidmət edən əvvəllər məlum olan vasitələr
- c) ixtira obyektinin əvvəllər hansı təyinat üzrə istifadə edildiyini göstərən məlumatlar
- d) ixtira obyektinin yeni təyinatı
- e) yeni təyinat üzrə istifadədən alınacaq faydalı effekt

74. Ixtira üçün iddia sənədi vermiş xarici hüquqi şəxsin Azərbaycan Respublikasında maraqlarının müdafiəsi üçün nümayəndəsi kim ola bilər?

- a)) Azərbaycanın patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyatda alınan patent müvəkkili
- b) həmin ölkənin Azərbaycan dilini bilən vətəndaşı
- c) Azərbaycan Respublikasının ərazisində daim yaşayan və qeydiyyatda olan şəxs və ya şəxslər
- d) həmin ölkənin Azərbaycan dilini bilən, ali təhsilli vətəndaşı
- e) öz xidmətini könüllü təklif edən patentləşdirmə üzrə ekspert

75. Ixtira üçün iddia sənədi vermiş şəxsin nümayəndəsinin təyini necə ləğv edilə bilər?

- a)) iddiaçı tərəfindən yazılı ərizə verilməklə
- b) patentləşdirmə üzrə ekspertin yazılı müraciəti ilə
- c) patentləşdirmə sahəsinin müfəttişinin yazılı müraciəti ilə
- d) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə
- e) istehlakçıların müraciətləri əsasında

76. Ixtira üçün iddia sənədi vermiş şəxsin nümayəndəsinin təyini necə ləğv edilə bilər?

- a)) iddiaçının hüquqi varisi tərəfindən yazılı ərizə verilməklə
- b) patentləşdirmə üzrə ekspertin yazılı müraciəti ilə
- c) patentləşdirmə sahəsinin müfəttişinin yazılı müraciəti ilə
- d) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə
- e) istehlakçıların müraciətləri əsasında

77. Ixtiraya patent almaq üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yazışmalar hansı dildə (dillərdə) aparılır?

- a)) Azərbaycan
- b) Azərbaycan və rus
- c) Azərbaycan, rus və ingilis
- d) Azərbaycan və ingilis
- e) düzgün cavab yoxdur

78.Iddia sənədində düzəlişlər və dəqiqləşmələr hansının təqdim edilməsi yolu ilə edilir?

- a)) əvəzedici vərəqlər
- b) ixtiranın düsturları
- c) patent verilməsi haqqında ərizə
- d) referat
- e) etibarnamələr

79.Iddia sənədinin iddiaçının iştirakı ilə baxılması hansı yolla həyata keçirilir?

- a)) danışıqlar
- b) işgüzar oyunlar
- c) tanışlıq
- d) analiz və sintez
- e) modelləşdirmə

80.Iddia sənədinin iddiaçının iştirakı ilə baxılması hansı yolla həyata keçirilir?

- a)) ekspert iclasında müzakirə
- b) işgüzar oyunlar
- c) ixtiranın edildiyi təşkilatda müşavirə
- d) analiz və sintez
- e) modelləşdirmə

81.Hansı halda iddia sənədinin iddiaçının iştirakı ilə baxılması danışıqlar yolu ilə həyata keçirilir?

- a)) məsələlər ekspert və iddiaçının bilavasitə iştirakı ilə həll edilə biləcəyi təqdirdə
- b) məsələlər bir neçə nəfərdən ibarət iddiaçı tərəfindən həll edilə biləcəyi təqdirdə
- c) ixtira obyektini ekspertlərə təqdim etmək obyektiv səbəblərdən qeyri-mümkün olduqda
- d) iddiaçı fiziki şəxs kimi Azərbaycan Respublikasının vətəndaşı olduqda
- e) iddiaçı hüquqi şəxs kimi xarici ölkəyə mənsub olduqda

82.Hansı halda iddia sənədinin iddiaçının iştirakı ilə baxılması ekspert iclasında müzakirələr yolu ilə həyata keçirilir?

- a)) məsələlərin həlli üçün ekspertizada bir sıra mütəxəssislərin iştirakı tələb olduğu təqdirdə
- b) iddiaçı bir neçə nəfərdən ibarət qrup təşkil etdikdə
- c) ixtira obyektini ekspertlərə təqdim etmək obyektiv səbəblərdən qeyri-mümkün olduqda
- d) iddiaçı fiziki şəxs kimi Azərbaycan Respublikasının vətəndaşı olduqda
- e) iddiaçı hüquqi şəxs kimi xarici ölkəyə mənsub olduqda

83.Ixtiranın ilkin ekspertizası zamanı təsnifat indeksini dəqiq müəyyən etmək üçün aşağıdakılardan hansı əsas götürülür?

- a)) ixtiranın düsturu
- b) ixtiranın təsviri
- c) referat
- d) çertyojlar və cədvəllər
- e) patent verilməsi barədə ərizə

84.Aşağıdakılardan hansı ixtiraya iddia sənədinin ilkin ekspertizası zamanı müsbət rəy üçün şərtlərdən biridir?

- a)) lazımi sənədlərin iddia sənədinə daxil edilməsi
- b) ixtira obyektinin bədii konstruktorluq işinin nəticəsi olması
- c) patent almaq üçün iddia obyektinin sənaye nümunəsi olması
- d) ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadlar edilməsi
- e) iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması

85.Ixtiraya iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a)) iddia sənədində nəzərdə tutulmuş sənədlərin olması
- b) iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- c) ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması
- d) ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü
- e) nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi

86.Ixtiraya iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a)) iddia sənədində nəzərdə tutulmuş sənədlər üçün təyin edilmiş tələblərə əməl edilməsi
- b) iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- c) ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması
- d) ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü
- e) nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi

87. Ixtiraya iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a)) iddia sənədinin qanunvericiliklə nəzərdə tutulan verilmə qaydasına əməl edilməsi
- b) iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- c) ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması
- d) ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü
- e) nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi

88. Ixtiraya iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a)) patent müvəkkilinin səlahiyyətlərini təsdiqləyən etibarnamənin düzgün tərtib edilməsi
- b) iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- c) ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması
- d) ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü
- e) nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi

89. Ixtiraya iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a)) ixtiraya görə vəhdətlik tələblərinin yerinə yetirilməsi
- b) iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- c) ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması
- d) ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü

- e) nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi

90.İxtiraya iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a)) əlavə olunan materialların ixtiranın mahiyyətini dəyişib-dəyişməməsi
- b) iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- c) ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması
- d) ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü
- e) nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi

91.İxtiraya iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a)) ixtiranın Beynəlxalq Patent Təsnifatı üzrə müəyyənləşdirilmiş təsnifatının düzgünlüyü
- b) iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- c) ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadların olması
- d) ixtiradan yeni təyinat üzrə istifadənin mümkünlüyü
- e) nəzərdən keçirilən üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi

92.İxtiraya ilkinlik hüququ hansı tarixdən yaranır?

- a)) iddia sənədinin verildiyi tarixdən
- b) ilkin ekspertizanın sona çatdığı tarixdən
- c) ixtiraya iddia sənədinin tərtib edildiyi tarixdən
- d) ixtira üçün iddia sənədi və ona patent verilməsi haqqında məlumatların dərc olunduğu tarixdən
- e) iddia sənədində materiallar başqa dildə təqdim edildikdə həmin sənədlərin Azərbaycan dilinə tərcümə edildiyi tarixdən

93.İxtira üzrə ilkinlik ilk iddia sənədinin Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətdə verilməsi tarixindən müəyyənləşdirilərsə, bu, hansı ilkinlikdir?

- a)) konvensiya ilkinliyi
- b) sərgi ilkinliyi
- c) kooperasiya ilkinliyi

- d) saziş ilkinliyi
- e) beynəlxalq ilkinlik

94.İxtira üzrə ilkinlik ilk iddia sənədinin Ümumdünya Ticarət Təşkilatının iştirakçısı olan dövlətdə verilməsi tarixindən müəyyənləşdirilərsə, bu, hansı ilkinlikdir?

- a)) konvensiya ilkinliyi
- b) sərgi ilkinliyi
- c) kooperasiya ilkinliyi
- d) saziş ilkinliyi
- e) beynəlxalq ilkinlik

95.İlkinliyin konvensiya ilkinliyi şəklində müəyyənləşdirilməsi üçün iddiaçı ixtira üçün iddia sənədini həmin tarixdən etibarən hansı müddət ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verməlidir?

- a) 15 gün
- b) 1 ay
- c) 3 ay
- d) 6 ay
- e)) 12 ay

96.Sərgi ilkinliyi xahiş edilərsə, iddiaçı ərizəni həmin tarixdən ən gec hansı müddət keçənədək verməlidir?

- a) 15 gün
- b) 1 ay
- c) 3 ay
- d)) 6 ay
- e) 12 ay

97.İxtiraya iddia sənədinin ekspertizası zamanı eyni tip elementlərin sayının artırılması hesabına nəticənin gücləndirilməsi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- a)) iddia ixtira səviyyəli deyildir
- b) iddia edilən ixtira sənayedə tətbiq oluna biləndir
- c) iddiada əks olunan məlumatlar patent axtarışı üçün kifayət deyildir
- d) iddia ilkin ekspertizaya qaytarılmalıdır
- e) iddia edilən ixtiranın düsturu çoxbəndlidir

98.İddia sənədi üzrə aşağıdakı məlumatlardan hansı dərc olunmur?

- a) ilkin ekspertiza nəticəsində müəyyən edilmiş Beynəlxalq Patent Təsnifatının indeksi
- b) ixtira haqda referat
- c) informasiya axtarışı və ekspertiza keçirilməsinə aid vəsatət olması haqqında məlumat
- d) iddia sənədinin nömrəsi
- e)) ixtiranın düsturundakı bəndlərin sayı

99.Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi iddia sənədlərinə dair məlumatı özünün rəsmi bülletenində dərc edir. Aşağıdakılardan hansı bu zaman dərc olunan məlumatlara aiddir?

- a) patent müvəkkilinin adı
- b) ilk təqdim olunduğu şəkildə ixtiranın düsturu
- c) Beynəlxalq Patent Təsnifatı
- d) şərti işarələr, terminlər, təyinlər
- e)) iddiaçı(lar)nın yaşadığı ölkənin adı

100.Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi iddia sənədlərinə dair məlumatı özünün rəsmi bülletenində dərc edir. Aşağıdakılardan hansı bu zaman dərc olunan məlumatlara aiddir?

- a) patent müvəkkilinin adı
- b) ilk təqdim olunduğu şəkildə ixtiranın düsturu
- c) Beynəlxalq Patent Təsnifatı
- d) şərti işarələr, terminlər, təyinlər
- e)) iddia sənədinin nömrəsi

101.Hansı halda iddia sənədinə dair məlumat dərc olunmur?

- a)) patent verilməsindən imtina qərarı qəbul edildikdə
- b) iddia sənədi patent müvəkkili tərəfindən verildikdə
- c) ixtira obyektı maddə olduqda
- d) ixtira obyektı üsul olduqda
- e) ixtiranın düsturu çoxbəndli olduqda

102.Hansı halda iddia sənədinə dair məlumat dərc olunmur?

- a)) iddia sənədi geri götürüldükdə
- b) iddia sənədi patent müvəkkili tərəfindən verildikdə
- c) ixtira obyektı maddə olduqda
- d) ixtira obyektı üsul olduqda

e) ixtiranın düsturu çoxbəndli olduqda

103. Ixtira üçün iddia sənədi barəsində məlumat dərc olunana qədər iddiaçı ərizə verməklə onu aşağıdakılardan hansı üçün iddia sənədinə çevirə bilər?

- a)) faydalı model
- b) sənaye nümunəsi
- c) maddə
- d) üsul
- e) doğru cavab yoxdur

104. Ixtira dövlətin milli təhlükəsizliyi mənafeələrinə aid olduqda aşağıdakılardan hansı öz təşəbbüsü ilə iddia sənədinə dair məlumatın dərcini bu barədə qərarın çıxarıldığı tarixdən etibarən 4 aya qədər dayandırmaq hüququna malikdir?

- a)) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- b) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- c) patent üzrə müvəkkil
- d) ixtiranın müəllifi (müəllifləri)
- e) patent sahibi

105. Aşağıdakılardan hansı ixtira üçün iddia sənədinin ekspertizası zamanı ixtira səviyyəsinin yoxlanmasına daxil deyildir?

- a) ən yaxın analoqun təyini
- b) iddia olunan ixtiranı ən yaxın analoqdan fərqləndirən əlamətlərin müəyyən edilməsi
- c) mövcud bilgilər məcmusundan baxılan ixtiranın mühüm əlamətləri ilə üst-üstə düşən əlamətləri olan həllərin üzə çıxarılması
- d)) iddia olunan ixtiranın yeniliyinin yoxlanılması
- e) düzgün cavab yoxdur

106. Aşağıdakılardan hansı ixtira üçün iddia sənədinin ekspertizası zamanı ixtira səviyyəsinin yoxlanmasına daxil deyildir?

- a) ən yaxın analoqun təyini
- b) iddia olunan ixtiranı ən yaxın analoqdan fərqləndirən əlamətlərin müəyyən edilməsi
- c) mövcud bilgilər məcmusundan baxılan ixtiranın mühüm əlamətləri ilə üst-üstə düşən əlamətləri olan həllərin üzə çıxarılması
- d)) iddia olunan ixtiranın sənayedə tətbiq oluna bilməsi şərtinin yoxlanılması

e) düzgün cavab yoxdur

107. Ixtiraya iddia sənədinin ekspertizası zamanı obyektin hər hansı bir hissəsinin aradan götürülməsi ilə bu əməliyyata xas olan sadələşmə kimi nəticənin əldə edilməsi müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- a)) iddia ixtira səviyyəli deyildir
- b) iddia edilən ixtira sənayedə tətbiq oluna bilməz
- c) iddia konvensiya ilkinliyinə malikdir
- d) iddia sərgi ilkinliyinə malikdir
- e) iddia ixtira yox, sənaye nümunəsidir

108. Ixtiraya iddia sənədinin ekspertizası zamanı nəticəyə nail olmaq üçün məlum xassəli materialdan məlum obyektin hazırlanması müəyyənləşdirilərsə, aşağıdakılardan hansı doğrudur?

- a)) iddia ixtira səviyyəli deyildir
- b) iddia edilən ixtira sənayedə tətbiq oluna biləndir
- c) iddiada əks olunan məlumatlar patent axtarışı üçün kifayət deyildir
- d) iddia ilkin ekspertizaya qaytarılmalıdır
- e) iddia edilən ixtiranın düsturu çoxbəndlidir

109. Estetik göstəricilər məmulatda nəyi xarakterizə edir?

- a)) formanın rasionallığını
- b) məmulatın konstruksiyasının insanın güc imkanlarına uyğunluğunu
- c) məmulatın əsas funksiyaları yerinə yetirməyə yararlılığını
- d) məmulatın uzunömürlülüyünü
- e) məmulatın formasının istifadə zamanı təhlükəsizliyini

110. Estetik göstəricilər məmulatda nəyi xarakterizə edir?

- a)) kompozisiyanın bütövlüyünü
- b) məmulatın konstruksiyasının insanın güc imkanlarına uyğunluğunu
- c) məmulatın əsas funksiyaları yerinə yetirməyə yararlılığını
- d) məmulatın uzunömürlülüyünü
- e) məmulatın formasının istifadə zamanı təhlükəsizliyini

111. Estetik göstəricilər məmulatda nəyi xarakterizə edir?

- a)) bədii ifadəliliyi
- b) məmulatın konstruksiyasının insanın güc imkanlarına uyğunluğunu
- c) formanın standartlara uyğunluğunu

- d) məmulatın uzunömürlülüüyünü
- e) məmulatın formasının istifadə zamanı təhlükəsizliyini

112. Formanın rasionallığı məmulatın hansı keyfiyyət göstəricisinə aiddir?

- a)) estetik
- b) ergonomik
- c) etibarlılıq
- d) patent-hüquq
- e) təhlükəsizlik

113. Bədii ifadəlilik məmulatın hansı keyfiyyət göstəricisinə aiddir?

- a))estetik
- b) ergonomik
- c) etibarlılıq
- d) patent-hüquq
- e) təhlükəsizlik

114. Kompozisiyanın bütövlüyü məmulatın hansı keyfiyyət göstəricisinə aiddir?

- a)) estetik
- b) ergonomik
- c) etibarlılıq
- d) patent-hüquq
- e) təhlükəsizlik

115. Sənaye nümunəsinin yeniliyi qiymətləndirilərkən vizual qəbul edilən informasiya mənbələrində saxlanılan məlumatın hamıya müəssər olmuş bilgilərə aid edilməsinin tarixi necə təyin edilir?

- a) dərc olunma tarixi ilə
- b) çapa hazırlanma tarixi ilə
- c) qeydiyyat tarixi ilə
- d) kitabxanaya daxil olduğu tarix ilə
- e)) müşahidə edilməsinin sənədlə təsdiqlənən tarixi ilə

116. Aşağıdakılardan hansı sənaye nümunəsinin mühüm əlamətlərinə aiddir?

- a)) forma
- b) iqtisadi səmərəlilik
- c) yenilik
- d) orjinallıq
- e) faydalı effekt

117. Aşağıdakılardan hansı sənaye nümunəsinin mühüm əlamətlərinə aiddir?

- a)) əsas kompozisiya elementləri
- b) iqtisadi səmərəlilik
- c) yenilik
- d) orjinallıq
- e) faydalı effekt

118. Aşağıdakılardan hansı ergonomik göstəriciyə aid deyildir?

- a) gigiyenik
- b) antropometrik
- c) fizioloji
- d) psixoloji
- e)) orqanoleptik

119. Aşağıdakılardan hansı sənaye nümunəsinin növüdür?

- a) əsas model
- b) pioner model
- c) işçi model
- d) xidməti model
- e)) sənaye modeli

120. Aşağıdakılardan hansı müstəvi kompozisiyalı bədii-konstruktiv həlləri xarakterizə edən əlamət deyildir?

- a) ornament elementlərinin xətti - qrafik nisbəti
- b) koloristik həll
- c) fakturanın xarakteri
- d)) material
- e) düzgün cavab yoxdur

121. İddia olunan sənaye nümunəsinə patent verilməsi barədə ərizə hansı dildə (dillərdə) təqdim edilməlidir?

- a)) Azərbaycan
- b) ingilis
- c) Azərbaycan, rus və ingilis
- d) Azərbaycan və ingilis
- e) istənilən dildə

122.Sənaye nümunəsinə iddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən hesablanmaqla hansı müddətdə təqdim olunmalıdır?

- a)) 2 ay ərzində
- b) 3 gün ərzində
- c) 10gün ərzində
- d) 15 gün ərzində
- e) 1 ay ərzində

123.Sənaye nümunəsinə iddia sənədi ilə bağlı kargüzarlıq hansı dildə (dillərdə) aparılır?

- a)) Azərbaycan
- b) biri Azərbaycan olmaqla iki dildə
- c) Azərbaycan, rus və ingilis
- d) Azərbaycan və ingilis
- e) istənilən dildə

124.Sənaye nümunəsinə iddia sənədlərində dəyişikliklərin və dəqiqləşdirmələrin aparılması hansının təqdim edilməsi yolu ilə edilir?

- a)) əvəzedici vərəq və fotosəkillər
- b) ixtiranın düsturu və çertyojlar
- c) patent verilməsi haqqında ərizə
- d) sənaye nümunəsinin təsviri
- e) etibarnamələr

125.Sənaye nümunəsinə iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a)) iddia sənədində tələb olunan sənədlərin mövcudluğu
- b) iddiaçı bir neçə şəxs olduqda həmin şəxslərin hamısının müzakirədə iştirakı
- c) ayrı-ayrı sənaye nümunələrini xarakterizə edən əlamətlərdən maksimum qasıqlı istifadənin olması
- d) sənaye nümunəsindən yeni təyinat üzrə istifadənin mümkünlüyü
- e) istifadə olunan üsul və ya maddənin əvvəllər hansı təyinat üzrə istifadə edildiyi

126.Aşağıdakılardan hansı şərtin tam ödənməsi müəyyən edildikdə iddiaçı sənaye nümunəsi üçün iddia sənədinin ilkin ekspertizasının müsbət rəyi barədə xəbərdar edilir?

- a)) bütün tələb olunan sənədlərin iddia sənədinə daxil edilməsi

- b) iddia obyektinin maddə olması
- c) iddia obyektinin üsul olması
- d) iddia obyektinin çap məhsulları olması
- e) iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması

127. Aşağıdakılardan hansı şərtin tam ödənməsi müəyyən edildikdə iddiaçı sənaye nümunəsi üçün iddia sənədinin ilkin ekspertizasının müsbət rəyi barədə xəbərdar edilir?

- a) iddia sənədi materiallarının patent haqqında qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi
- b) iddia obyektinin maddə olması
- c) sənaye hidrotexniki və başqa stasionar qurğular
- d) iddia obyektinin çap məhsulları olması
- e) iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması

128. Aşağıdakılardan hansı sənaye nümunəsinə iddia sənədi materiallarına qoyulan tələbdir?

- a)) yazılışda vahid terminologiyadan istifadə olunmalıdır
- b) ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə etdikdə onların mənası mətndə hər dəfə işlədildiyi zaman izah edilməlidir
- c) eyni anlayış üçün bir-birinə yaxın müxtəlif elmi-texniki terminlər işlədilə bilər
- d) elmi və texniki ədəbiyyatlarda ümumi qəbul edilmiş termin və ixtisarlardan istifadə yolverilməzdir
- e) düzgün cavab yoxdur

129. Aşağıdakılardan hansı ayaqqabıların bədii-konstruktiv həllini xarakterizə edən əlamət deyildir?

- a) rəng
- b) material
- c) furnitur
- d) elementlərin qarşılıqlı yerləşməsi
- e)) kompozisiya elementlərinin tərkibi və paylanması

130. Aşağıdakılardan hansı sənaye nümunəsinə iddia sənədinə əlavə edilən sənədlərin siyahısına aiddir?

- a)) zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas üçün sənəd
- b) sənaye nümunəsinin düsturu
- c) sənaye nümunəsinin təsviri
- d) patent verilməsi barədə ərizə

e) sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar

131. Aşağıdakılardan hansı sənaye nümunəsinə iddia sənədinə əlavə edilən sənədlərin siyahısına aiddir?

- a)) rüsumun ödənildiyini təsdiq edən sənəd
- b) sənaye nümunəsinin düsturu
- c) sənaye nümunəsinin təsviri
- d) patent verilməsi barədə ərizə
- e) sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar

132. Aşağıdakılardan hansı sənaye nümunəsinə iddia sənədinə əlavə edilən sənədlərin siyahısına aiddir?

- a)) iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə ərizəçi tərəfindən ona verilən etibarnamə
- b) sənaye nümunəsinin düsturu
- c) sənaye nümunəsinin təsviri
- d) patent verilməsi barədə ərizə
- e) sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar

133. Aşağıdakılardan hansı sənaye nümunəsinə iddia sənədinə əlavə edilən sənədlərin siyahısına aiddir?

- a)) zəruri olduqda rüsum ödəmələrdən azad edilməsinə əsas üçün sənəd
- b) sənaye nümunəsinin düsturu
- c) sənaye nümunəsinin təsviri
- d) patent verilməsi barədə ərizə
- e) sənaye nümunəsinin mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar

134. Aşağıdakılardan hansı sənaye nümunəsinə iddia sənədi materiallarına qoyulan tələbdir?

- a)) standartlaşdırılmış termin və ixtisarlara istifadə edilməlidir
- b) ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə etdikdə mətnə onların hər dəfə işlədildiyi yerdə izahı verilməlidir
- c) terminologiyanın eynilik tələbi istifadə edilən şərti işarələrə aid edilməməlidir
- d) elmi və texniki ədəbiyyatlarda ümumi qəbul edilmiş termin və ixtisarlardan istifadə yolverilməzdir
- e) düzgün cavab yoxdur

- 135.Sənaye nümunəsinə iddia sənədinin tərkibinə aşağıdakılardan hansı daxildir?
- a)) patent verilməsi barədə ərizə
 - b) zəruri olduqda rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd
 - c) iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd
 - d) rüsumun ödənildiyini təsdiqləyən sənəd
 - e) düzgün cavab yoxdur
- 136.Sənaye nümunəsinin müəllifi kimdir?
- a)) sənaye nümunəsini yaradıcı əməyi ilə yaradan şəxs
 - b) işəgötürən
 - c) patent müvəkkili
 - d) sənaye nümunəsi üçün iddia sənədini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edən şəxs
 - e) sənaye nümunəsinin patent sahibi
- 137.Faydalı modelin müəllifi kimdir?
- a)) faydalı modeli yaradıcı əməyi ilə yaradan şəxs
 - b) işəgötürən
 - c) patent müvəkkili
 - d) faydalı model üçün iddia sənədini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edən şəxs
 - e) faydalı modelin patent sahibi
- 138.Ixtiranın patent sahibi kim ola bilməz?
- a) müəllif
 - b) müəllifin varisi
 - c) işəgötürən
 - d) müəllifin göstərdiyi hüquqi şəxs
 - e)) düzgün cavab yoxdur
- 139.Sənaye nümunəsinin patent sahibi kim ola bilməz?
- a) müəllif
 - b) müəllifin varisi
 - c) işəgötürən
 - d) müəllifin göstərdiyi hüquqi şəxs
 - e)) düzgün cavab yoxdur

140.Faydalı modelin patent sahibi kim ola bilməz?

- a) müəllif
- b) müəllifin varisi
- c) işəgötürən
- d) müəllifin göstərdiyi hüquqi şəxs
- e))düzgün cavab yoxdur

141.Ixtiraya müəlliflik hüququ üçün hansı müddət müəyyənləşdirilib?

- a) 5 il
- b) 10 il
- c) 15 il
- d) 20 il
- e) müddət müəyyənləşdirilməyib

142.Sənaye nümunəsinə müəlliflik hüququ üçün hansı müddət müəyyənləşdirilib?

- a) 5 il
- b) 10 il
- c) 15 il
- d) 20 il
- e)) müddət müəyyənləşdirilməyib

143.Faydalı modelə müəlliflik hüququ üçün hansı müddət müəyyənləşdirilib?

- a) 5 il
- b) 10 il
- c) 15 il
- d) 20 il
- e)) müddət müəyyənləşdirilməyib

144.Ixtira obyektı məhsul olduqda aşağıdakılardan hansı müstəsna hüquqa malik ola bilməz?

- a) müəllif
- b) müəllifin varisi
- c) işəgötürən
- d) müəllifin göstərdiyi hüquqi şəxs
- e)) düzgün cavab yoxdur

145.Üsula aid ixtiradan istifadənin başlanması vaxtı aşağıdakılardan hansıdır?

- a)) istehsal prosesində onun tətbiqinin başlanması günü

- b) hazırlanan və ya istismar olunan məhsullarda onun tətbiqinin başlanması günü
- c) istismara verilən təcrübi nümunələrdə onun tətbiqinin başlanması günü
- d) patent haqqında məlumatların rəsmi bülletendə dərc olunduğu tarix
- e) onun konvensiya ilkinliyi tarixi

146. Maddəyə aid ixtiradan istifadənin başlanması vaxtı aşağıdakılardan hansıdır?

- a) istehsal prosesində onun tətbiqinin başlanması günü
- b)) hazırlanan və ya istismar olunan məhsullarda onun tətbiqinin başlanması günü
- c) ona iddia sənədinin ekspertizasının başa çatdığı gün
- d) patent haqqında məlumatların rəsmi bülletendə dərc olunduğu tarix
- e) onun konvensiya ilkinliyi tarixi

147. Maddəyə aid ixtiradan istifadənin başlanması vaxtı aşağıdakılardan hansıdır?

- a) istehsal prosesində onun tətbiqinin başlanması günü
- b)) istismara verilən təcrübi nümunələrdə onun tətbiqinin başlanması günü
- c) ona iddia sənədinin ekspertizasının başa çatdığı gün
- d) patent haqqında məlumatların rəsmi bülletendə dərc olunduğu tarix
- e) onun konvensiya ilkinliyi tarixi

148. Üsulun yeni təyinat üzrə tətbiqinə aid ixtiradan istifadənin başlanması vaxtı aşağıdakılardan hansıdır?

- a)) ixtira düsturunda göstərilən təyinat üzrə tətbiqinin başlanması günü
- b) hazırlanan və ya istismar olunan məhsullarda onun tətbiqinin başlanması günü
- c) istismara verilən təcrübi nümunələrdə onun tətbiqinin başlanması günü
- d) patent haqqında məlumatların rəsmi bülletendə dərc olunduğu tarix
- e) onun konvensiya ilkinliyi tarixi

149. Maddənin yeni təyinat üzrə tətbiqinə aid ixtiradan istifadənin başlanması vaxtı aşağıdakılardan hansıdır?

- a)) ixtira düsturunda göstərilən təyinat üzrə tətbiqinin başlanması günü
- b) hazırlanan və ya istismar olunan məhsullarda onun tətbiqinin başlanması günü
- c) istismara verilən təcrübi nümunələrdə onun tətbiqinin başlanması günü
- d) patent haqqında məlumatların rəsmi bülletendə dərc olunduğu tarix
- e) onun konvensiya ilkinliyi tarixi

150. Azərbaycan Respublikasının «Patent haqqında» qanununa görə ixtiradan istifadə nədir?

- a)) onun tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi
- b) onun tətbiqi ilə hazırlanan məhsuldan iqtisadi səmərənin əldə edilməsi
- c) onun patenti və əsas xarakteristikaları haqqında məlumatların açıq dərc edilməsi
- d) ona aid standartların işlənilib təsdiq edilməsi və standartın nəşri
- e) onların yeni təyinat üzrə tətbiqindən mənfəətin əldə edilməsi

151. Azərbaycan Respublikasının «Patent haqqında» qanununa görə faydalı modeldən istifadə nədir?

- a)) onun tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi
- b) onun tətbiqi ilə hazırlanan məhsuldan iqtisadi səmərənin əldə edilməsi
- c) onun patenti və əsas xarakteristikaları haqqında məlumatların açıq dərc edilməsi
- d) ona aid standartların işlənilib təsdiq edilməsi və standartın nəşri
- e) onların yeni təyinat üzrə tətbiqindən mənfəətin əldə edilməsi

152. Azərbaycan Respublikasının «Patent haqqında» qanununa görə sənaye nümunəsindən istifadə nədir?

- a)) onun tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi
- b) onun tətbiqi ilə hazırlanan məhsuldan iqtisadi səmərənin əldə edilməsi
- c) onun patenti və əsas xarakteristikaları haqqında məlumatların açıq dərc edilməsi
- d) ona aid standartların işlənilib təsdiq edilməsi və standartın nəşri
- e) onların yeni təyinat üzrə tətbiqindən mənfəətin əldə edilməsi

153. Ixtiranın müəllifi kimdir?

- a)) ixtiranı yaradıcı əməyi ilə yaradan şəxs
- b) işəgötürən
- c) patent müvəkkili
- d) ixtira üçün iddia sənədini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edən şəxs
- e) ixtiranın patent sahibi

154. Ixtira obyektı üsul olduqda aşağıdakılardan hansı müstəsna hüquqa malik ola bilməz?

- a) müəllifin göstərdiyi hüquqi şəxs
- b) müəllifin varisi

- c) işəgötürən
- d) müəllifin göstərdiyi fiziki şəxs
- e)) düzgün cavab yoxdur

155.Faydalı model üçün aşağıdakılardan hansı müstəsna hüquqa malik ola bilməz?

- a) müəllif
- b) müəllifin varisi
- c) işəgötürən
- d) müəllifin göstərdiyi fiziki şəxs
- e)) düzgün cavab yoxdur

156.Sənaye nümunəsi üçün aşağıdakılardan hansı müstəsna hüquqa malik ola bilməz?

- a) müəllif
- b) müəllifin varisi
- c) işəgötürən
- d) müəllifin göstərdiyi hüquqi şəxs
- e)) düzgün cavab yoxdur

157.Patentin obyektı məhsul olduqda, patent sahibinin razılığı olmadan onun icazəsiz istehsalının, istifadəsinin qarşısını almaq üçün müstəsna hüquqa patent sahibi kimi aşağıdakılardan hansı malik ola bilər?

- a) müəllif
- b) müəllifin varisi
- c) işəgötürən
- d) müəllifin göstərdiyi hüquqi şəxs
- e)) göstərilənlərin hər biri

158.Patentin obyektı üsul olduqda, patent sahibinin razılığı olmadan onun tətbiqi ilə bağlı hərəkətlərin qarşısını almaq üçün müstəsna hüquqa patent sahibi kimi aşağıdakılardan hansı malik ola bilər?

- a) müəllif
- b) müəllifin varisi
- c) işəgötürən
- d) müəllifin göstərdiyi hüquqi və ya fiziki şəxs
- e)) göstərilənlərin hər biri

159.Patentin obyektı sənaye nümunəsi olduqda, patent sahibinin icazəsi olmadan həmin nümunənin surətini özündə daşıyan məmulatın kommersiya məqsədilə

hazırlanmasının, satışının qarşısını almaq üçün müstəsna hüquqa patent sahibi kimi aşağıdakılardan hansı malik ola bilər?

- a) müəllifin göstərdiyi fiziki şəxs
- b) müəllifin varisi
- c) işəgötürən
- d) müəllifin göstərdiyi hüquqi şəxs
- e)) göstərilənlərin hər biri

160. Patentlə əlaqəli hüquqları digər şəxslərə vermək, onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqa patent sahibi kimi aşağıdakılardan hansı malik ola bilər?

- a) müəllifin göstərdiyi fiziki şəxs
- b) müəllifin varisi
- c) işəgötürən
- d) müəllifin göstərdiyi hüquqi şəxs
- e)) göstərilənlərin hər biri

161. Əgər patent bir neçə şəxsə məxsus olarsa, ondan istifadə həmin şəxslər arasında necə paylanır?

- a)) bağlanmış müqavilə ilə tənzimlənir
- b) həmin şəxslər arasında bərabər paylanır
- c) paylanma Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən müəyyənləşdirilir
- d) müəllifin müəyyənləşdirdiyi qaydada paylanır
- e) paylanma məhkəmə ilə müəyyənləşdirilir

162. Patent sahibləri arasında yaranan mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada necə baxılır?

- a)) məhkəmədə
- b) bağlanmış müqavilə ilə
- c) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən
- d) müəllifin müəyyənləşdirdiyi qaydada
- e) düzgün cavab yoxdur

163. Patentsünaslıqda lisenziya dedikdə nə başa düşülür?

- a)) hər hansı bir işin görülməsinə hüquq verən sənəd (müqavilə)
- b) məhsulun, işin normativ sənədlərə uyğunluğunu təsdiq edən sənəd

- c) məhsulun ekspertizasına icazə verən sənəd
- d) müfəttiş yoxlamasının nəticəsinin rəsmiləşdirilmə forması
- e) ekspert araşdırmasının nəticəsinin rəsmiləşdirilmə forması

164. Ixtira ilə əlaqəli lisenziya mahiyyət etibarı ilə nədir?

- a)) müəyyən haqq ödəmənin əvəzində ixtiradan istifadəyə hüququn təklif edilməsidir
- b) ixtiranın normativ sənədlərə uyğunluğunun təsdiqidir
- c) ixtiranın ekspertizasına icazənin verilməsidir
- d) müfəttiş yoxlamasının nəticəsinin rəsmiləşdirilmə formasıdır
- e) ekspert araşdırmasının nəticəsinin rəsmiləşdirilmə formasıdır

165. Faydalı model ilə əlaqəli lisenziya mahiyyət etibarı ilə nədir?

- a)) müəyyən haqq ödəmənin əvəzində faydalı modeldən istifadəyə hüququn təklif edilməsidir
- b) faydalı modelin normativ sənədlərə uyğunluğunun təsdiqidir
- c) faydalı modelin ekspertizasına icazənin verilməsidir
- d) müfəttiş yoxlamasının nəticəsinin rəsmiləşdirilmə formasıdır
- e) ekspert araşdırmasının nəticəsinin rəsmiləşdirilmə formasıdır

166. Sənaye nümunəsi ilə əlaqəli lisenziya mahiyyət etibarı ilə nədir?

- a)) müəyyən haqq ödəmənin əvəzində sənaye nümunəsindən istifadəyə hüququn təklif edilməsidir
- b) sənaye nümunəsinin normativ sənədlərə uyğunluğunu təsdiqidir
- c) sənaye nümunəsinin ekspertizasına icazənin verilməsidir
- d) müfəttiş yoxlamasının nəticəsinin rəsmiləşdirilmə formasıdır
- e) ekspert araşdırmasının nəticəsinin rəsmiləşdirilmə formasıdır

167. Ixtira ilə əlaqəli lisenziya hansı formada verilə bilər?

- a)) lisenziya müqaviləsi əsasında
- b) patent əsasında
- c) iddia sənədinin əsasında
- d) ekspert rəyi əsasında
- e) hər biri ilə

168. Faydalı model ilə əlaqəli lisenziya hansı formada verilə bilər?

- a)) lisenziya müqaviləsi əsasında
- b) patent əsasında
- c) iddia sənədinin əsasında

- d) ekspert rəyi əsasında
- e) hər biri ilə

169.Sənaye nümunəsi ilə əlaqəli lisenziya hansı formada verilə bilər?

- a)) lisenziya müqaviləsi əsasında
- b) patent əsasında
- c) iddia sənədinin əsasında
- d) ekspert rəyi əsasında
- e) hər biri ilə

170.Ixtira ilə əlaqəli lisenziya hansı formada verilə bilər?

- a)) səlahiyyətli dövlət orqanının inzibati aktı əsasında
- b) patent əsasında
- c) iddia sənədinin əsasında
- d) ekspert rəyi əsasında
- e) hər biri ilə

171.Faydalı model ilə əlaqəli lisenziya hansı formada verilə bilər?

- a)) səlahiyyətli dövlət orqanının inzibati aktı əsasında
- b) patent əsasında
- c) iddia sənədinin əsasında
- d) ekspert rəyi əsasında
- e) hər biri ilə

172.Sənaye nümunəsi ilə əlaqəli lisenziya hansı formada verilə bilər?

- a)) səlahiyyətli dövlət orqanının inzibati aktı əsasında
- b) patent əsasında
- c) iddia sənədinin əsasında
- d) ekspert rəyi əsasında
- e) hər biri ilə

173.Lisenziya müqaviləsində tərəflərdən biri necə adlanır?

- a)) lisenziar
- b) müvəkki
- c) işəgötürən
- d) lisenziyaçı
- e) ödəyici

174.Lisenziya müqaviləsində tərəflərdən biri necə adlanır?

- a)) lisenziat
- b) müvəkkil
- c) işəgötürən
- d) lisenziyaçı
- e) ödəyici

175.Lisenziya müqaviləsində digər tərəfə lisenziya obyektindən istifadə hüququnu təklif edən necə adlanır?

- a)) lisenziar
- b) müvəkkil
- c) işəgötürən
- d) lisenziyaçı
- e) lisenziat

176.Lisenziya müqaviləsində patent sahibi hansıdır?

- a)) lisenziar
- b) müvəkkil
- c) üçüncü tərəf
- d) lisenziyaçı
- e) lisenziat

177.Lisenziya lisenziata sənaye mülkiyyəti obyektindən lisenziya müqaviləsində nəzərdə tutulmuş həcmdə müstəsna istifadə hüququ verirsə, bu lisenziya necə adlanır?

- a)) müstəsna
- b) məcburi
- c) sadə
- d) mürəkkəb
- e) düzgün cavab yoxdur

178.Lisenziya müqaviləsində patentin predmetindən istifadə hüququnu müqavilədə nəzərdə tutulmuş həcmdə başqa hüquqi və ya fiziki şəxsə verən necə adlanır?

- a)) lisenziar
- b) müvəkkil
- c) işəgötürən
- d) lisenziyaçı
- e) lisenziat

179.Lisenziyanı satan necə adlanır?

- a)) lisenziar
- b) müvəkkil
- c) işəgötürən
- d) lisenziyaçı
- e) lisenziat

180. Aşağıdakılardan hansı lisenziarın vəzifəsidir?

- a)) lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtləşmiş vaxtda təqdim etmək
- b) lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək
- c) alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək
- d) lisenziya əsasında istehsala şərtləşən müddətdə başlamaq
- e) lisenziyada nəzərdə tutulan məhsulun yüksək keyfiyyətinə zəmanət

181. Aşağıdakılardan hansı lisenziarın vəzifəsidir?

- a)) lisenziya obyektinin mənimsənilməsinə kömək etmək
- b) lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək
- c) alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək
- d) lisenziya əsasında istehsala şərtləşən müddətdə başlamaq
- e) lisenziyada nəzərdə tutulan məhsulun yüksək keyfiyyətinə zəmanət

182. Aşağıdakılardan hansı lisenziarın vəzifəsidir?

- a)) lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görmək
- b) lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək
- c) alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək
- d) lisenziya əsasında istehsala şərtləşən müddətdə başlamaq
- e) lisenziyada nəzərdə tutulan məhsulun yüksək keyfiyyətinə zəmanət

183. Aşağıdakılardan hansı lisenziatın vəzifəsidir?

- a)) lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək
- b) lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtləşmiş vaxtda təqdim etmək
- c) lisenziya obyektinin mənimsənilməsinə kömək etmək
- d) lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək
- e) lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görmək

184. Aşağıdakılardan hansı lisenziatın vəzifəsidir?

- a)) alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək
- b) lisenziya obyektinin mənimsənilməsi üçün lazım olan bütün texniki sənədlər komplektini şərtlənmiş vaxtda təqdim etmək
- c) lisenziya obyektinin mənimsənilməsinə kömək etmək
- d) lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək
- e) lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görmək

185.Lisenziya müqaviləsi bağlandıqda lisenziya obyektinin mənimsənilməsinə kömək etmək aşağıdakılardan hansının vəzifəsidir?

- a)) lisenziarın
- b) lisenziatın
- c) patent müvəkkilinin
- d) hər birinin
- e) düzgün cavab yoxdur

186.Lisenziya müqaviləsi bağlandıqda lisenziya obyektinin patent təmizliyinə zəmanət vermək aşağıdakılardan hansının vəzifəsidir?

- a)) lisenziarın
- b) lisenziatın
- c) patent müvəkkilinin
- d) hər birinin
- e) düzgün cavab yoxdur

187.Lisenziya müqaviləsi bağlandıqda lisenziya obyektlərinin inkişaf etdirilməsinə yönəldilmiş növbəti ixtiraların patent mühafizəsi üçün tədbirlər görmək aşağıdakılardan hansının vəzifəsidir?

- a)) lisenziarın
- b) lisenziatın
- c) patent müvəkkilinin
- d) hər birinin
- e) düzgün cavab yoxdur

188.Lisenziya müqaviləsi bağlandıqda lisenziyaya görə ödəmələri razılaşdırılmış müddətlərdə etmək aşağıdakılardan hansının vəzifəsidir?

- a)) lisenziatın
- b) lisenziarın
- c) patent müvəkkilinin
- d) hər birinin

e) düzgün cavab yoxdur

189.Lisenziya müqaviləsi bağlandıqda alınan texniki sənədlərə və texnoloji tövsiyələrə əməl etmək aşağıdakılardan hansının vəzifəsidir?

- a)) lisenziatın
- b) lisenziarın
- c) patent müvəkkilinin
- d) hər birinin
- e) düzgün cavab yoxdur

190.Lisenziya müqaviləsi bağlandıqda lisenziya əsasında istehsala şərtləşən müddətdə başlamaq aşağıdakılardan hansının vəzifəsidir?

- a)) lisenziatın
- b) lisenziarın
- c) patent müvəkkilinin
- d) hər birinin
- e) düzgün cavab yoxdur

191.Lisenziya müqaviləsi bağlandıqda istehsalı nəzərdə tutulan gəliri təmin edən səviyyəyə çatdırmaq aşağıdakılardan hansının vəzifəsidir?

- a)) lisenziatın
- b) lisenziarın
- c) patent müvəkkilinin
- d) hər birinin
- e) düzgün cavab yoxdur

192.Lisenziya müqaviləsi bağlandıqda lisenziyada nəzərdə tutulan məhsulun yüksək keyfiyyətinə zəmanət aşağıdakılardan hansının vəzifəsidir?

- a)) lisenziatın
- b) lisenziarın
- c) patent müvəkkilinin
- d) hər birinin
- e) düzgün cavab yoxdur

193.Lisenziya müqaviləsi bağlandıqda lisenziyanı satana patentin mühafizəsində, lazım gəldikdə onun hüquqlarının məhkəmədə müdafiəsinə kömək etmək aşağıdakılardan hansının vəzifəsidir?

- a)) lisenziatın

- b) lisenziarın
- c) patent müvəkkilinin
- d) hər birinin
- e) düzgün cavab yoxdur

194. Aşağıdakılardan hansı patentşünaslıqda lisenziyanın növü deyildir?

- a)) mürəkkəb
- b) sadə
- c) müstəsna
- d) qeyri-müstəsna
- e) məcburi

195. Lisenziar sənaye mülkiyyəti obyektindən istifadə hüququnu müqavilə əsasında lisenziata verməklə patentlə təsdiq edilən bütün hüquqları, o cümlədən üçüncü şəxslərə lisenziya vermək hüququnu özündə saxlayırsa, bu lisenziya necə adlanır?

- a)) qeyri-müstəsna
- b) məcburi
- c) müstəsna
- d) mürəkkəb
- e) düzgün cavab yoxdur

196. Patent sahibi və ya onun varisi patentin verildiyi tarixdən etibarən hansı müddətdə sənaye mülkiyyəti obyektindən üzrsüz səbəbə görə istifadə etmədikdə fiziki şəxslər sənaye mülkiyyəti obyektindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə iddia ilə müraciət edə bilərlər?

- a) 3 ay
- b) 6 ay
- c) 1 il
- d) 2 il
- e)) 3 il

197. Patent sahibi və ya onun varisi patentin verildiyi tarixdən etibarən hansı müddətdə sənaye mülkiyyəti obyektindən üzrsüz səbəbə görə istifadəni dayandırdıqda və bu müddət qurtardıqdan sonra lisenziya verməkdən imtina etdikdə fiziki şəxslər ondan istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə iddia ilə müraciət edə bilərlər?

- a) 3 aydan artıq
- b) 6 aydan artıq
- c) 1 ildən artıq

- d) 2 ildən artıq
- e)) 3 ildən artıq

198.Məcburi lisenziya necə xarakter daşıyır?

- a)) qeyri-müstəsna
- b) mürəkkəb
- c) «patentsız»
- d) müstəsna
- e) daimi

199.Lisenziat məcburi lisenziyanın verildiyi tarixdən etibarən hansı müddət ərzində istifadə etmədikdə, patent sahibi qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziyanın ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər?

- a) 3 ay
- b) 6 ay
- c) 1 il
- d)) 2 il
- e) 3 il

200.Beynəlxalq Patent Təsnifatında neçə əsas ierarxiya səviyyəsindən istifadə olunur?

- a) 2
- b) 3
- c)) 4
- d) 5
- e) 6

201.Beynəlxalq Patent Təsnifatında hər bir təsnifat obyektı neçə hissədən ibarətdir?

- a)) 2
- b) 3
- c) 4
- d) 5
- e) 6

202.Beynəlxalq Patent Təsnifatının təsvir hissəsi, bir qayda olaraq, aşağıdakıların hansından ibarət olur?

- a)) obyektin başlığından və ona aid olan tematikaların qısa siyahısından
- b) obyektin başlığından

- c) obyektə aid olan tematikaların qısa siyahısından
- d) əvvəlki səviyyənin müvafiq indeksindən
- e) obyektin başlığından və ona əlavə edilmiş hərflərdən və ya rəqəmlərdən

203. Beynəlxalq Patent Təsnifatı neçə bölməyə ayrılıb?

- a) 2
- b) 3
- c) 6
- d) 7
- e)) 8

204. Beynəlxalq Patent Təsnifatında təsnifatın ən yüksək ierarxiya səviyyəsini hansı təşkil edir?

- a)) bölmələr
- b) siniflər
- c) qruplar
- d) dərəcələr
- e) bəndlər

205. Beynəlxalq Patent Təsnifatında bölmənin indeksi necə işarə edilir?

- a)) A-dan H-a qədər latın əlifbasının böyük hərfləri ilə
- b) a-dan k-ya qədər latın əlifbasının kiçik hərfləri ilə
- c) 0-dan 9-a qədər rəqəmlərlə
- d) rəqəm və hərflərin kombinasiyası ilə
- e) ikilik kodla

206. Beynəlxalq Patent Təsnifatında bölmənin tərkibinə aşağıdakılardan hansı daxildir?

- a)) siniflər və yarım siniflər
- b) siniflər və qruplar
- c) qruplar və yarım qruplar
- d) yarım siniflər
- e) qruplar

207. Beynəlxalq Patent Təsnifatında bölmələrin içərisində yarım bölmələrdə şərti olaraq hansı birləşdirilir?

- a)) yaxın siniflər
- b) yaxın yarım siniflər
- c) yaxın qruplar
- d) yaxın yarım qruplar

e) yaxın siniflər və qruplar

208. Aşağıdakılardan hansı ilkin patent sənədlərinə aiddir?

- a)) faydalı modellərin təsvirləri
- b) annotasiyalar
- c) referatlar
- d) xülasələr
- e) göstərilənlərin hər biri

209. Aşağıdakılardan hansı ilkin patent sənədlərinə aiddir?

- a)) ixtiraların təsvirləri
- b) annotasiyalar
- c) referatlar
- d) xülasələr
- e) göstərilənlərin hər biri

210. Sorğu-axtarış aparatı olan, müəyyən qaydada sistemləşdirilmiş patent sənədlərinin məcmusu nəyi təşkil edir?

- a)) patent fondunu
- b) rəsmi patent bülletenlərini
- c) patent məcmuələrini
- d) patent-hüquq sənədlər fondunu
- e) ilkin patent sənədlərini

211. Bir qayda olaraq, patent fonduna aşağıdakılardan hansı daxil edilmir?

- a) müxtəlif sənaye mülkiyyəti obyektləri üçün iddia sənədinə daxil olan təsvirlər
- b) patent işi sahəsində metodiki ədəbiyyatlar
- c) patent işi sahəsində normativ ədəbiyyatlar
- d) patentlərə əlavə edilən təsvirlər
- e)) sənaye mülkiyyəti obyektlərinin düsturları

212. Bir qayda olaraq, patent fonduna aşağıdakılardan hansı daxil edilmir?

- a) təsnifatlar
- b) patent işi sahəsində metodiki ədəbiyyatlar
- c) patent işi sahəsində normativ ədəbiyyatlar
- d) sistematik, nömrə siyahıları
- e)) iddia sənədində düzəlişlərə aid əvəzedici vərəqlər

213. Aşağıdakılardan hansını müəyyənləşdirmək patent axtarışının məqsədini təşkil edir?

- a) sənaye mülkiyyəti obyektlərinin yeni təyinat üzrə tətbiq sahələrini
- b) sənaye mülkiyyəti obyektlərinin aid olduğu texnika sahəsini
- c) ixtiradan istifadə imkanını təsdiq edən məlumatları
- d) patent sahibinin iştirak etdiyi lisenziya müqavilələri haqqında məlumatları
- e)) texniki həllin səviyyəsini

214. Aşağıdakılardan hansını müəyyənləşdirmək patent axtarışının məqsədini təşkil edir?

- a) patent sahibinin hüquqlarının pozulması hallarını
- b) sənaye mülkiyyəti obyektlərinin aid olduğu texnika sahəsini
- c) ixtiradan istifadə imkanını təsdiq edən məlumatları
- d) patent sahibinin iştirak etdiyi lisenziya müqavilələri haqqında məlumatları
- e)) patent sahibinin hüquqlarının sərhəddini

215. Patent axtarışının məqsədlərini neçə qrupda birləşdirmək olar?

- a) 2
- b)) 3
- c) 4
- d) 5
- e) 6

216. Ixtiraya iddia sənədlərinin ekspertizası patent axtarışında hansı məqsədə xidmət edir?

- a)) texniki həllin səviyyəsini müəyyənləşdirməyə
- b) patent sahibinin hüquqlarının sərhəddini müəyyənləşdirməyə
- c) patent sahibinin hüquqlarının həyata keçirilməsi şərtlərini müəyyənləşdirməyə
- d) ixtiradan istifadə imkanını təsdiq edən məlumatları müəyyənləşdirməyə
- e) patent sahibinin iştirak etdiyi lisenziya müqavilələri haqqında məlumatları müəyyənləşdirməyə

217. Elmi-tədqiqat və layihə-konstruktor işlərinin layihələndirilməsi zamanı patent axtarışı hansı məqsədlə həyata keçirilir?

- a)) texniki həllin səviyyəsini müəyyənləşdirməyə
- b) patent sahibinin hüquqlarının sərhəddini müəyyənləşdirməyə
- c) patent sahibinin hüquqlarının həyata keçirilməsi şərtlərini müəyyənləşdirməyə

- d) sənaye mülkiyyəti obyektlərinin aid olduğu texnika sahəsini müəyyənləşdirməyə
- e) patent sahibinin hüquqlarının pozulması hallarını müəyyənləşdirməyə

218.Yeniliyə görə axtarış həddləri aşağıdakılardan hansı ilə müəyyənləşdirilən patent sənədləri fondunda aparılır?

- a)) Patent kooperasiyası haqqında müqavilə
- b) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası
- c) Ümumdünya Əqli Mülkiyyət Təşkilatı
- d) Avrasiya Patent Təşkilatı
- e) Beynəlxalq Patent Təsnifatı

219.Patent sahiblərinin hüquqlarının həcmnin müəyyənləşdirilməsi məqsədilə patent axtarışının daha geniş yayılmış prosedurlarından biri hansıdır?

- a)) patent sahibinin adlandırılmasına görə axtarış
- b) texniki həllin yeniliyinə görə axtarış
- c) iddia sənədinin konvensiya ilkinliyi tarixinə görə axtarış
- d) bağlanmış lisenziya müqavilələrinə görə axtarış
- e) Beynəlxalq Patent Təsnifatına görə axtarış

220.Patent axtarışının ixrac və patent-lisenziya əməliyyatları ilə sıx bağlı olan məqsədi hansıdır?

- a)) patent sahibinin hüquqlarının həyata keçirilməsi şərtlərini müəyyənləşdirmək
- b) patent sahibinin hüquqlarının sərhəddini müəyyənləşdirmək
- c) texniki həllin səviyyəsini müəyyənləşdirmək
- d) sənaye mülkiyyəti obyektlərinin aid olduğu texnika sahəsini müəyyənləşdirmək
- e) patent sahibinin hüquqlarının pozulması hallarını müəyyənləşdirmək

221.Aşağıdakılardan hansı ilkin patent sənədlərinə aiddir?

- a)) patent bülletenlərinin siyahısı
- b) annotasiyalar
- c) referatlar
- d) xülasələr
- e) göstərilənlərin hər biri

222.Patent sahibinin hüquqları pozulduqda onun edəcəyi iddiaların və ödəniləcək ziyanın qiymətləndirilməsi patent təmizliyinin ekspertizasının hansı tərəfinə aiddir?

- a)) iqtisadi
- b) texniki
- c) hüquqi
- d) hüquqi və iqtisadi
- e) iqtisadi və texniki

223. Patent təmizliyinin ekspertizası müəyyən metodika üzrə həyata keçirilir. Bu metodika aşağıdakıların hansından asılı deyildir?

- a) ekspertizanın məqsədindən
- b) obyektin xüsusiyyətlərindən
- c) hansı ölkəyə görə patent təmizliyi yoxlanacaqsa, onun patent qanunvericiliyinin xüsusiyyətlərindən
- d) ekspertizanın keçirilməsi üçün konkret şəraitdən
- e)) iddia sənədində istifadə olunan termin və işarələrdən

224. İxtiralara nəzərən patent təmizliyinin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a)) bütün texnika obyektləri
- b) ancaq elə qurğular yoxlanılır ki, tədarük ediləcəyi ölkədə onların mühafizəsi nəzərdə tutulmuş olsun
- c) tərkib hissələri olan qurğular istisnalıq təşkil etməklə ancaq qurğular
- d) həm özləri, həm də qablaşdırılmaları nişanlama ilə təchiz edilən məmulatlar
- e) bütün sənaye mülkiyyəti obyektləri

225. Faydalı modellərə nəzərən patent təmizliyinin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a) bütün texnika obyektləri
- b)) ancaq elə qurğular yoxlanılır ki, tədarük ediləcəyi ölkədə onların mühafizəsi nəzərdə tutulmuş olsun
- c) tərkib hissələri kimi iştirak edən qurğular istisnalıq təşkil etməklə ancaq qurğular
- d) həm özləri, həm də qablaşdırılmaları nişanlama ilə təchiz edilən məmulatlar
- e) bütün sənaye mülkiyyəti obyektləri

226. Sənaye nümunələrinə nəzərən patent təmizliyinin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a) bütün texnika obyektləri
- b) ancaq elə qurğular yoxlanılır ki, tədarük ediləcəyi ölkədə onların mühafizəsi nəzərdə tutulmuş olsun

- c)) tərkib hissələri olan qurğular istisnalıq təşkil etməklə ancaq qurğular
- d) həm özləri, həm də qablaşdırılmaları nişanlama ilə təchiz edilən məmulatlar
- e) bütün sənaye mülkiyyəti obyektləri

227. Əmtəə nişanlarına nəzərən patent təmizliyinin ekspertizası zamanı aşağıdakılardan hansı yoxlanılır?

- a) bütün texnika obyektləri
- b) ancaq elə qurğular yoxlanılır ki, tədarük ediləcəyi ölkədə onların mühafizəsi nəzərdə tutulmuş olsun
- c) tərkib hissələri olan qurğular istisnalıq təşkil etməklə ancaq qurğular
- d)) həm özləri, həm də qablaşdırılmaları nişanlama ilə təchiz edilən məmulatlar
- e) bütün sənaye mülkiyyəti obyektləri

228. Patent təmizliyinin ekspertizası zamanı görülməli işlər mərhələlər üzrə qruplaşdırılır. Aşağıdakılardan hansı bu mərhələlərdən deyildir?

- a) patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- b) yekun mərhələ
- c) ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- d)) iddia sənədinin ilkin ekspertizası mərhələsi
- e) göstərilənlərin heç biri

229. Aşağıdakılardan hansı patent təmizliyinin ekspertizası zamanı görülməli işlər üçün əsas mərhələdir?

- a)) patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- b) yekun mərhələ
- c) ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- d) iddia sənədinin ilkin ekspertizası mərhələsi
- e) göstərilənlərin heç biri

230. Obyektin patent təmizliyini ifadə edən rəsmi sənəd hansıdır?

- a)) formulyar
- b) referat
- c) təsvir
- d) düstur
- e) bülleten

231. Obyektdə onun tərkib hissələrinin rolunun qiymətləndirilməsi patent təmizliyinin ekspertizasının hansı tərəfinə aiddir?

- a)) texniki

- b) iqtisadi
- c) hüquqi
- d) hüquqi və iqtisadi
- e) iqtisadi və texniki

232. Patent təmizliyi nəyi ifadə edir?

- a)) nəzərdə tutulan ölkənin ərazisində qüvvədə olan patentləri pozmadan ondan sərbəst istifadənin mümkünlüyünü
- b) patent qabiliyyəti şərtlərinin odənməsini
- c) sənaye mülkiyyəti obyektlərinin realizə olunması üçün onların tam açıqlanmasını
- d) sənaye mülkiyyəti obyektlərinin mahiyyətini əks etdirən düsturların doğruluğunu
- e) onda əks olunan yeni həllərin doğrudan da faydalı effekt mənbəyi olduğunu

233. Patent təmizliyi neçə ölkə üçün müəyyən edilə bilər?

- a) 1
- b) 2
- c) 3
- d) 4
- e)) bir və ya bir neçə

234. Patent təmizliyi obyektin hansı xassəsidir?

- a)) hüquqi
- b) iqtisadi
- c) texniki
- d) sosial
- e) istehlak

235. Patentin yayınma mümkündürsə, bunun üçün yolların müəyyənləşdirilməsi patent təmizliyinin ekspertizasının hansı tərəfinə aiddir?

- a)) texniki
- b) iqtisadi
- c) hüquqi
- d) hüquqi və iqtisadi
- e) iqtisadi və texniki

236. Patent qüvvədə olma müddəti qurtarıbsa, onun təsirinə düşən məmulat nə zaman patent təmizliyi qazanır?

- a)) qüvvədə olma müddəti qurtaran kimi
- b) qüvvədə olma müddəti qurtardıqdan 3 ay sonra
- c) qüvvədə olma müddəti qurtardıqdan 6 ay sonra
- d) qüvvədə olma müddəti qurtardıqdan 1 il sonra
- e) patenti olan məmulat onun qüvvədə olma müddəti qurtardıqdan sonra da patent təmizliyi qazana bilməz

237.Yoxlanışın hansı ölkə üzrə keçirilməsi patent təmizliyinin ekspertizasının hansı mərhələsində aparılır?

- a)) ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- b) yekun mərhələ
- c) patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- d) ekspertizanın bütün mərhələlərində
- e) bu, patent təmizliyinin ekspertizası zamanı yoxlanmır

238.Ekspertiza üçün istifadə ediləcək sənədlərin tərkibi patent təmizliyinin ekspertizasının hansı mərhələsində müəyyənləşdirilir?

- a)) ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- b) yekun mərhələ
- c) patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- d) ekspertizanın bütün mərhələlərində
- e) bu, patent təmizliyinin ekspertizası zamanı müəyyənləşdirilmir

239.Yoxlanılan obyektə aidiyyəti olan patentlərin axtarışı patent təmizliyinin ekspertizasının hansı mərhələsində həyata keçirilir?

- a)) patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- b) yekun mərhələ
- c) ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- d) ekspertizanın bütün mərhələlərində
- e) bu, patent təmizliyinin ekspertizası zamanı edilmir

240.Seçilmiş patentlərin daha dərinlən təhlili patent təmizliyinin ekspertizasının hansı mərhələsində həyata keçirilir?

- a)) patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- b) yekun mərhələ
- c) ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- d) ekspertizanın bütün mərhələlərində
- e) bu, patent təmizliyinin ekspertizası zamanı edilmir

241. Patent formulyarının tərtib edilməsi patent təmizliyinin ekspertizasının hansı mərhələsində həyata keçirilir?

- a)) yekun mərhələ
- b) patentlərin axtarışı, öyrənilməsi və təhlili mərhələsi
- c) ekspertizanın aparılması üçün proqramın formalaşdırılma mərhələsi
- d) ekspertizanın bütün mərhələlərində
- e) bu, patent təmizliyinin ekspertizası zamanı edilmir

242. Aşağıdakı mülahizələrdən hansı doğru deyildir?

- a)) PCT prosedurlarından istifadə etməklə patentləşdirmə nəticəsində «beynəlxalq patent» alınır
- b) Azərbaycan Respublikasında Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası 1995-ci ildən qüvvəyə minib
- c) Sənaye mülkiyyətinin mühafizəsi üzrə beynəlxalq ittifaq Paris ittifaqı adanır
- d) PCT bir neçə ölkədə ixtiraya hüquqi mühafizə xahiş edildikdə belə mühafizənin alınması işini sadələşdirir
- e) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasında bir iştirakçı-ölkədə verilib bütün digər iştirakçı-ölkələrdə qüvvədə olan patentin verilməsi nəzərdə tutulmayıb

243. Neçənci ildə Avrasiya patent Konvensiyası qüvvəyə mindi?

- a)) 1995
- b) 1991
- c) 1999
- d) 2001
- e) 2005

244. Azərbaycan Respublikasında Avrasiya patent Konvensiyası neçənci ildən qüvvəyə minib?

- a)) 1995
- b) 1991
- c) 1999
- d) 2001
- e) 2005

245. Avrasiya patent Konvensiyasının rəsmi dili hansı dildir?

- a)) rus
- b) rus, fransız və ingilis
- c) rus və ingilis

- d) alman və ingilis
- e) ingilis

246. Avrasiya patent Konvensiyasının baş qərargahı hansı şəhərdə yerləşir?

- a)) Moskva
- b) Minsk
- c) Madrid
- d) Paris
- e) Budapeşt

247. Beynəlxalq əqli mülkiyyət günü hansıdır?

- a)) 26 aprel
- b) 14 oktyabr
- c) 18 mart
- d) 25 sentyabr
- e) 1 iyun

248. Aşağıdakılardan hansı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəhbəredici orqanlarına daxildir?

- a)) Baş Məclis
- b) Mərkəzi Şura
- c) Mərkəzi katiblik
- d) Məsləhət komitəsi
- e) İcraiyyə komitəsi

249. Aşağıdakı mülahizələrdən hansı doğru deyildir?

- a)) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasında beynəlxalq patentin verilməsi nəzərdə tutulub
- b) Azərbaycan Respublikasında Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası 1995-ci ildən qüvvəyə minib
- c) Sənaye mülkiyyətinin mühafizəsi üzrə beynəlxalq ittifaq Paris ittifaqı adlanır
- d) ixtiralarla hüquqların mühafizəsinin beynəlxalq səviyyədə tənzimlənməsi sahəsində əsas beynəlxalq saziş Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasıdır
- e) hal-hazırda Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 100-dən artıq üzvü vardır

250. Aşağıdakı mülahizələrdən hansı doğru deyildir?

- a)) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasında bir iştirakçı-ölkədə verilib bütün digər iştirakçı-ölkələrdə qüvvədə olan patentin verilməsi nəzərdə tutulub
- b) Azərbaycan Respublikasında Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası 1995-ci ildən qüvvəyə minib
- c) Sənaye mülkiyyətinin mühafizəsi üzrə beynəlxalq ittifaq Paris ittifaqı adanır
- d) ixtiralar hüquqların mühafizəsinin beynəlxalq səviyyədə tənzimlənməsi sahəsində əsas beynəlxalq saziş Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasıdır
- e) hal-hazırda Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 100-dən artıq üzvü vardır

251.Sənaye mülkiyyətinin mühafizəsi üzrə beynəlxalq ittifaq necə adanır?

- a)) Paris ittifaqı
- b) Budapeşt ittifaqı
- c) Roma ittifaqı
- d) Madrid ittifaqı
- e) Strasburq ittifaqı

252.PCT abreviaturası aşağıdakılardan hansına məxsusdur?

- a)) Patent kooperasiyası haqqında Müqavilə
- b) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası
- c) Patent hüququ haqqında Müqavilə
- d) Beynəlxalq Patent Təsnifatı haqqında Saziş
- e) Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarno Sazişi

253.Aşağıdakıların hansında iştirak edən dövlətlər Beynəlxalq patent kooperasiyası ittifaqını yaradıb?

- a)) Patent kooperasiyası haqqında Müqavilə
- b) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası
- c) Patent hüququ haqqında Müqavilə
- d) Beynəlxalq Patent Təsnifatı haqqında Saziş
- e) Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarno Sazişi

254.Aşağıdakıların hansı Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının əsas müddəası deyildir?

- a)) bir iştirakçı-ölkədə verilib bütün digər iştirakçı-ölkələrdə qüvvədə olan patentin verilməsi nəzərdə tutulur

- b) bir iştirakçı-ölkədə digər iştirakçı-ölkənin vətəndaşlarına, firmalarına sənaye mülkiyyəti üçün öz vətəndaşlarına, firmalarına verildiyi kimi hüquqi mühafizə verilir
- c) hər hansı iştirakçı-ölkədə verilən iddia sənədi birinci iştirakçı-ölkədə iddia sənədinin verilmə tarixindən etibarən müəyyən müddət ərzində bütün digər ölkələrdə ilkinliyə malikdir
- d) Patentlə verilən müstəsna hüquqdan qərəzli istifadə hallarının qarşısının alınması üzrə müddəa
- e) düzgün cavab yoxdur

255. Aşağıdakıların hansı Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının əsas müddəası deyildir?

- a)) beynəlxalq patentin verilməsi nəzərdə tutulur
- b) bir iştirakçı-ölkədə digər iştirakçı-ölkənin vətəndaşlarına, firmalarına sənaye mülkiyyəti üçün öz vətəndaşlarına, firmalarına verildiyi kimi hüquqi mühafizə verilir
- c) hər hansı iştirakçı-ölkədə verilən iddia sənədi birinci iştirakçı-ölkədə iddia sənədinin verilmə tarixindən etibarən müəyyən müddət ərzində bütün digər ölkələrdə ilkinliyə malikdir
- d) Patentlə verilən müstəsna hüquqdan qərəzli istifadə hallarının qarşısının alınması üzrə müddəa
- e) düzgün cavab yoxdur

256. Birinci «beynəlxalq iddia sənədi» neçənci ildə verilmişdir?

- a)) 1978
- b) 1995
- c) 1919
- d) 1899
- e) 1883

257. Aşağıdakılardan hansının tələblərinə uyğun tərtib olunmuş iddia sənədi «beynəlxalq iddia sənədi» adlandırılır?

- a)) Patent kooperasiyası haqqında Müqavilə
- b) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası
- c) Patent hüququ haqqında Müqavilə
- d) Beynəlxalq Patent Təsnifatı haqqında Saziş
- e) Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarno Sazişi

258. Azərbaycan Respublikasında Patent kooperasiyası haqqında Müqavilə neçənci ildən qüvvəyə minib?

- a)) 1995
- b) 1991
- c) 1999
- d) 2001
- e) 2005

259.«Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- a) 1991
- b)) 1998
- c) 1993
- d) 2001
- e) 2005

260. Bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi necə adlanır?

- a)) transliterasiya
- b) abreviatura
- c) rəsmi tərcümə
- d) hərfi tərcümə
- e) təsviri tərcümə

261. Qrafik transliterasiyanın neçə tipi vardır?

- a) 2
- b) 3
- c)) 4
- d) 5
- e) 6

262. Aşağıdakıların hansı qrafik transliterasiyanın tipidir?

- a) bir qrafiki element digər qrafiki element ilə əvəz edilir
- b) bir qrafiki element bir neçə digər qrafiki elementlərlə əvəz edilir
- c) bir neçə qrafiki element digər bir qrafiki element ilə əvəz edilir
- d) bir neçə qrafiki element digər bir neçə qrafiki elementlərlə əvəz edilir
- e)) göstərilənlərin hər biri

263. Aşağıdakıların hansı qrafik transliterasiyanın tipi deyildir?

- a) bir qrafiki element digər qrafiki element ilə əvəz edilir
- b) bir qrafiki element bir neçə digər qrafiki elementlərlə əvəz edilir
- c) bir neçə qrafiki element digər bir qrafiki element ilə əvəz edilir
- d) bir neçə qrafiki element digər bir neçə qrafiki elementlərlə əvəz edilir
- e)) düzgün cavab yoxdur

264. Transliterasiya sahəsində hansı standart geniş tətbiq olunur?

- a)) ГOCT 7.79-2000
- b) ГOCT 7.1-2003
- c) ISO 9004:2001
- d) ГOCT 2.003-83
- e) ISO 233-2:1993

265. Transliterasiya sahəsində hansı standart geniş tətbiq olunur?

- a)) ISO 9:1995
- b) ГOCT 7.1-2003
- c) ISO 9004:2001
- d) ГOCT 2.003-83
- e) ISO 233-2:1993

266. Kiril hərflərindən latın əlifbasına transliterasiyaya tələbləri müəyyənləşdirən standart hansıdır?

- a)) ГOCT 7.79-2000
- b) ГOCT 7.1-2003
- c) ISO 9004:2001
- d) ГOCT 2.003-83
- e) ISO 233-2:1993

267. Slavyan və qeyri-slavyan dilləri üçün kiril qrafikası simvollarından latın qrafikasına transliterasiyaya tələbləri müəyyənləşdirən standart hansıdır?

- a)) ISO 9:1995
- b) ГOCT 7.1-2003
- c) ISO 9004:2001
- d) ГOCT 2.003-83
- e) ISO 233-2:1993

268. Əmtəə nişanı üçün aşağıdakılardan hansı doğru deyildir?

- a) işarədir
- b) malların fərdiləşməsinə xidmət edir

- c) fiziki şəxslərə məxsus ola bilər
- d) hüquqi şəxslərə məxsus ola bilər
- e)) əmtəənin mənşəyinin bölgə ilə bağlılığını müəyyənləşdirir

269. Əmtəə nişanı kimi aşağıdakılardan hansı qeydə alınır?

- a) sözlər
- b) söz şəklində olan hərflər birləşmələri
- c) söz birləşmələri
- d) şəxsi adlar
- e)) göstərilənlərin hər biri

270. Əmtəə nişanı kimi aşağıdakılardan hansı qeydə alınır?

- a) hərflər
- b) rəqəmlər
- c) söz birləşmələri
- d) şəxsi adlar
- e)) göstərilənlərin hər biri

271. Əmtəə nişanı kimi aşağıdakılardan hansı qeydə alınır?

- a) dinamik obraz-nişanlar
- b) söz şəklində olan hərflər birləşmələri
- c) qoxu-nişanlar
- d) şəxsi adlar
- e)) düzgün cavab yoxdur

272. Əmtəə nişanı kimi aşağıdakılardan hansı qeydə alınır?

- a) dinamik obraz-nişanlar
- b) hərflər
- c) qoxu-nişanlar
- d) söz birləşmələri
- e)) düzgün cavab yoxdur

273. Müxtəlif şirələr üçün məxsusi şüşə qabları əmtəə nişanlarının hansı növünə aiddir?

- a)) həcmli əmtəə nişanları
- b) kombinə edilmiş əmtəə nişanları
- c) dinamik obraz-nişanlar
- d) qoxu-nişanlar

e) holoqram-əmtəə nişanları

274.Müxtəlif alkoqollu içkilər üçün məxsusi şüşə qabları əmtəə nişanlarının hansı növünə aiddir?

- a)) həcmli əmtəə nişanları
- b) kombinəedilmiş əmtəə nişanları
- c) dinamik obraz-nişanlar
- d) qoxu-nişanlar
- e) holoqram-əmtəə nişanları

275.Qənnadı məmulatlarının fərqli qablaşdırmaları əmtəə nişanlarının hansı növünə

- a)) həcmli əmtəə nişanları
- b) kombinəedilmiş əmtəə nişanları
- c) dinamik obraz-nişanlar
- d) qoxu-nişanlar
- e) holoqram-əmtəə nişanları

276.Ətriyyat istehsalında ətirilər üçün spesifik qablaşdırmalar əmtəə nişanlarının hansı növünə aiddir?

- a)) həcmli əmtəə nişanları
- b) kombinəedilmiş əmtəə nişanları
- c) dinamik obraz-nişanlar
- d) qoxu-nişanlar
- e) holoqram-əmtəə nişanları

277.Aşağıdakılardan hansı əmtəə nişanını qeydə alınmaqdan imtina etmənin mütləq əsaslarına aiddir?

- a)) «əmtəə nişanı» anlayışına və əmtəə nişanı kimi qeydə alınan nişanlara uyğun gəlməyən nişanlar
- b) oxşar mallara və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya bu məqsədlə iddia edilmiş əmtəə nişanları
- c) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları
- d) Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları
- e) düzgün cavab yoxdur

278.Aşağıdakılardan hansı əmtəə nişanını qeydə alınmaqdan imtina etmənin mütləq əsaslarına aiddir?

- a)) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar
- b) oxşar mallara və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya bu məqsədlə iddia edilmiş əmtəə nişanları
- c) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları
- d) Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları
- e) düzgün cavab yoxdur

279.Əmtəə nişanının qeydə alınması barədə ərizə hansı dildə (dillərdə) təqdim edilməlidir?

- a)) Azərbaycan
- b) Azərbaycan və rus
- c) Azərbaycan, rus və ingilis
- d) Azərbaycan və ingilis
- e) istənilən dildə

280.Coğrafi göstəricinin qeydə alınması barədə ərizə hansı dildə (dillərdə) təqdim edilməlidir?

- a)) Azərbaycan
- b) Azərbaycan və rus
- c) Azərbaycan, rus və ingilis
- d) Azərbaycan və ingilis
- e) istənilən dildə

281.Əmtəə nişanının qeydə alınması barədə iddia sənədinə daxil olan ərizədən başqa digər sənədlər hansı dildə (dillərdə) verilə bilər?

- a) Azərbaycan
- b) Azərbaycan və rus
- c) Azərbaycan, rus və ingilis
- d) Azərbaycan və ingilis
- e)) Azərbaycan və ya başqa dillərdə

282.Coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası iddia sənədi daxil olduqdan sonra hansı müddət ərzində keçirilir?

- a) 10 gün

- b) 15 gün
- c)) 1 ay
- d) 2 ay
- e) 3 ay

283.Əmtəə nişanı üçün iddia sənədinin ekspertizası ilkin ekspertiza qurtardıqdan sonra hansı müddətdə başa çatmalıdır?

- a) 10 gün
- b) 15 gün
- c) 1 ay
- d) 3 ay
- e)) 6 ay

284.Coğrafi göstərici üçün iddia sənədinin ekspertizası ilkin ekspertiza qurtardıqdan sonra hansı müddətdə başa çatmalıdır?

- a) 10 gün
- b) 15 gün
- c)) 2 ay
- d) 3 ay
- e) 6 ay

285.Əmtəə nişanına dair şəhadətnamə aşağıdakılardan hansını təsdiq edən sənəddir?

- a)) iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını
- b) iddiaçının adını
- c) əmtəələrin qeydiyyatı üçün əmtəələrin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısını
- d) nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsini
- e) iddia edilən coğrafi göstəricinin işarəsini

286.Əmtəə nişanına dair şəhadətnamə aşağıdakılardan hansını təsdiq edən sənəddir?

- a)) iddia edilmiş nişanın ilkinliyini
- b) iddia edilən nişanın şəkli və ya üçölçülü formasını
- c) iddiaçının adını
- d) nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsini
- e) xidmətin göstərildiyi coğrafi obyektin hüdudlarını

287.Əmtəə nişanına dair şəhadətnamə aşağıdakılardan hansını təsdiq edən sənəddir?

- a)) mallara və xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu
- b) malın və ya xidmətin xüsusiyyətlərinin təsvirini
- c) əmtəələrin qeydiyyatı üçün əmtəələrin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısını
- d) iddiaçının adını
- e) qeydiyyat barəsində vəsatəti

288.Əmtəə nişanına dair şəhadətnamə aşağıdakılardan hansını əks etdirən sənəddir?

- a)) qeydə alınmış nişanın təsvirini
- b) iddia edilən nişanın şəkli və ya üçölçülü formasını
- c) malın istehsal edildiyi coğrafi obyektin hüdudlarını
- d) nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsini
- e) iddiaçının adını

289.Əmtəə nişanına dair şəhadətnamə aşağıdakılardan hansını təsdiq edən sənəddir?

- a)) düzgün cavab yoxdur
- b) malın və ya xidmətin xüsusiyyətlərinin təsvirini
- c) əmtəələrin qeydiyyatı üçün əmtəələrin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısını
- d) iddiaçının adını
- e) qeydiyyat barəsində vəsatəti

290.Coğrafi göstəricidən istifadə hüququna dair şəhadətnamə aşağıdakılardan hansını təsdiq edən sənəddir?

- a)) iddia edilmiş nişanın qeydə alınması faktını
- b) malın və ya xidmətin xüsusiyyətlərinin təsvirini
- c) əmtəələrin qeydiyyatı üçün əmtəələrin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısını
- d) iddiaçının adını
- e) qeydiyyat barəsində vəsatəti

291.Aşağıdakılardan hansı əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının ləğvinin mümkün halıdır?

- a) qeydiyyatın qüvvədə olma müddəti sona çatdıqda
- b) şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə
- c) qeydiyyat etibarsız sayıldıqda

- d) qeydə alınmış əmtəə nişanından istifadə edilmədikdə qeydiyyatata xitam verilməsi haqqında qərar qəbul edildikdə
- e)) göstərilənlərin hər biri

292. Azərbaycan Respublikasında Nişanların beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi neçənci ildən qüvvəyə minib?

- a)) 1995
- b) 1991
- c) 1999
- d) 2001
- e) 2005

293. Nişanların beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi neçənci ildə qəbul olunub?

- a)) 1891
- b) 1978
- c) 1919
- d) 1899
- e) 1883

294. Sahibkarlıq fəaliyyətində aşağıdakılardan hansı haqsız rəqabətin formalarına aid edilir?

- a)) göstərilənlərin hər biri
- b) rəqibin təsarrüfat fəaliyyətinin nüfuzdan salınması
- c) rəqibin təsarrüfat fəaliyyətinə müdaxilə
- d) haqsız işgüzarlıq davranışı
- e) istehlakçıların çaşdırılması

295. Aşağıdakılardan hansı əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının ləğvinin mümkün halıdır?

- a) hüquqi şəxs ləğv edildikdə
- b) fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda
- c) coğrafi göstərici qüvvədən düşdükdə
- d) coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə
- e)) göstərilənlərin hər biri

296. Əmtəə nişanı nə zaman qeydiyyatın bütün qüvvədə olduğu müddət ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər?

- a) «əmtəə nişanı» anlayışına uyğun gəlmirsə

- b) əmtəə nişanı kimi qeydə alınmaqdan imtina edilməsinin mütləq əsaslarının tələbləri pozulmaqla qeydə alınmışsa
- c) əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə
- d) əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə əlaqəsi olan şəxsin adına, Konvensiyanın tələbləri pozulmaqla verildikdə
- e)) göstərilən halların hər birində

297. Əmtəə nişanı qeydə alındığı tarixdən fasiləsiz olaraq neçə il ərzində istifadə olunmadıqda onun qeydiyyatına xitam verə bilər?

- a) 1
- b) 2
- c) 3
- d)) 5
- e) 10

298. Kollektiv nişanın hüquqi mühafizəsinin vaxtından əvvəl dayandırılması ilə əlaqədar mübahisələrə hansı qaydada baxılır?

- a)) məhkəmədə
- b) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən
- c) istehlakçıların rəyinə əsaslanaraq
- d) ekspertlərin rəyinə əsaslanaraq
- e) Azərbaycanın patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyatata alınan patent müvəkkili tərəfindən

299. Əmtəə nişanına aid müstəsna hüququn pozulması ilə əlaqədar mübahisələrə hansı qaydada baxılır?

- a)) məhkəmədə
- b) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən
- c) istehlakçıların rəyinə əsaslanaraq
- d) ekspertlərin rəyinə əsaslanaraq
- e) Azərbaycanın patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyatata alınan patent müvəkkili tərəfindən

300.Coğrafi göstəricidən qanunsuz istifadə ilə əlaqədar mübahisələrə hansı qaydada baxılır

- a)) məhkəmədə
- b) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası tərəfindən
- c) istehlakçıların rəyinə əsaslanaraq
- d) ekspertlərin rəyinə əsaslanaraq
- e) Azərbaycanın patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyatata alınan patent müvəkkili tərəfindən